

# AZƏRBAYCAN RESPUBLİKASI

*Əlyazması hüququnda*

## AZƏRBAYCAN ƏDƏBİYYATINDA BƏDİL-SƏNƏDLİ NƏSRİN TİPOLOGİYASI VƏ İNKİŞAF MƏRHƏLƏLƏRİ

İxtisas: 5716.01 – Azərbaycan ədəbiyyatı

Elm sahəsi: Filologiya

İddiaçı: Lalə Tofiq qızı Həsənova

Elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş  
dissertasiyanın

## AVTOREFERATI

Bakı – 2024

Dissertasiya işi Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” şöbəsində yerinə yetirilmişdir.

Elmi məsləhətçi: filologiya elmləri doktoru, professor  
**Akif Məmməd oğlu Hüseynli**

Rəsmi opponentlər: filologiya elmləri doktoru, professor  
**Leyla Məcid qızı İmaməliyeva,**

filologiya elmləri doktoru, dosent  
**Əlizadə Bayram oğlu Əsgərli,**

filologiya elmləri doktoru, dosent  
**Leyla Kamran qızı Məmmədova,**

filologiya elmləri doktoru, dosent  
**Nailə Əbdül qızı Səmədova**

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun nəzdində fəaliyyət göstərən ED 1.05 – Dissertasiya şurası



Dissertasiya şurasının sədri  
akademik, filologiya elmləri doktoru,  
professor  
**İsa Əkbər oğlu Həbibbəyli**

Dissertasiya şurasının  
elmi katibi  
filologiya üzrə fəlsəfə doktoru, dosent  
**İsmixan Məhəmməd oğlu Osmanlı**

Elmi seminarın sədri:  
filologiya elmləri doktoru, professor  
**İmamverdi Yavər oğlu Həmidov**

## GİRİŞ

**Mövzunun aktuallığı və işlənmə dərəcəsi.** Ədəbi prosesdə bədii ədəbiyyatla yanaşı bədii-sənədli əsərlər yaransa da, bu əsərlər çox zaman fərqləndirilməyərək, tədqiqatdan kənar qalırlar. Bədii nəsrən fərqli olan bu nümunələrin tədqiqi ədəbiyyatşunaslığımızda həllini gözləyən problemlərdən biri olaraq qalmaqdadır.

Bədii əsərlərdən fərqli olaraq bədii-sənədli nəsrən yazıçı şərti bədii gerçəklilik yaratmır, yalnız faktı əsasən yaşanmışları nəql edir. Bədiiliklə sənədliliyin bir-birini tamamladığı əsərlərin əsas obrazı müəllifin özü və ya başqa tarixi şəxsiyyətdir. Yazıçının özünün şahidi olduğu və ya sənədlərə əsasən nəql edilən hadisələrin əks olunduğu əsərlərin poetikası (müəllif, obrazlar sistemi və s.) bədii əsərlərdən fərqlidir.

Şahidi olduğu hadisələri hər kəs qələmə ala bilsə də, bədii-sənədli nəsrə yalnız dövrün ümumiləşmiş təsvirinin canlandırıldığı yazıçı xatirələri aid edilə bilər. Bədii keyfiyyətləri ilə yanaşı tarixi faktlarla zəngin olan bu əsərlərin Azərbaycan ədəbiyyatında sistemli şəkildə araşdırılması müasir ədəbiyyatın zəruri problemlərindəndir. Xalq yazıçısı Anar, Rəfael Hüseynovun “Vaxtdan uca” kitabına yazdığı ön sözdə mövzuya bu cür aydınlıq gətirir: “*Sənədli nəsr*” anlayışının hər iki tərkib hissəsi əhəmiyyətlidir. Nəsr olması bu səpgili əsərlərin sənədliliyini şübhə altına almır, faktlara əsaslanmaları isə onların surə proza kimi yüksək bədii dəyərinə xələl gətirmir. <sup>1</sup>*Bununla belə, təəssüflü haldır ki, hələ də tənqidi fikir, xüsusilə də bizim Azərbaycan tənqidi - sənədli nəsri adı publisistikadan ayira, tam hüquqlu proza nümunəsi kimi qiymətləndirə və təhlil edə bilmir*”<sup>1</sup>.

Azərbaycan ədəbiyyatında ilk peşəkar xatirə ədəbiyyatının nümunələri XX əsrin birinci yarısında qələmə alınmışdır. Cəlil Məmmədquluzadənin, Ömər Faiq Nemanzadənin, Əli Nəzminin və s. əsərləri ilk örnəklər olaraq təhlil edilir.

Sonrakı mərhələdə müharibə iştirakçısı olan yazıçı və şairlərin Mehdi Hüseynin “Moskva”, “Cəbhə xatirələri”, Ənvər Məmmədxanlinin “Qərbə atəş”, İsmayııl Şıxlının “Cəbhə yolları” və digər müəlliflərin gündəlikləri, xatirələri, yol qeydləri qələmə alınmışdır. Ara-sıra

<sup>1</sup> Hüseynov R. Vaxtdan uca / R. Hüseynov. – Bakı: İşıq, – 1987. – s.5

yaranan xatirə-romanlardan isə Əli Vəliyevin, İsmayııl Şıxlının əsərlərini qeyd etmək olar.

1950-ci illərdən başlayaraq, ölkənin ictimai-siyasi həyatında müəyyən “yumşalma” müşahidə olunduğu dövrdə, repressiya qurbanlarına bəraət verildikdən sonra, Yusif Vəzir Cəmənzəminlinin (1957), daha sonra isə sovet hakimiyyətinə, onun ali rəhbərlərinə, qırmızı inqilaba fərqli münasibətin əks olunduğu Ümbülbənunun “Qafqaz günləri” (1945) xatirə-romani, Məmməd Əmin Rəsulzadənin “Bir türk milliyyətçisinin Stalinlə ixtilal xatirələri” (1954) və s. oxuculara təqdim edilmişdir.

Sovet illərində qələmə alınan yazıçı gündəlikləri, əsasən son dövrlərdə ictimaiyyətə təqdim edilib. 1990-ci illərdən sonra Abdulla Faruqun, Süleyman Rəhimovun, Xəlil Rza Ulutürkün və başqalarının illər öncə qələmə aldıqları gündəliklər (əsasən gündəliklərindən parçalar) mətbuatda çap olunmuşdur.

Ümumən, sovet illərində memuar ədəbiyyatı sahəsində durğunluq hiss olunur ki, senzuranın, qadağaların hökm sürdüyü bir zaman bu qəbildən olan əsərlərin yaranması üçün müsbət zəmin ola bilməzdi. 1980-ci illərdə Rəfael Hüseynovun sənədli romanları, Anarın “Sızsız” əsəri bu durğunluğu nisbətən aradan qaldırsa da, bu xüsusda canlanma 1990-ci illərdən sonra hiss olunmağa başladı.

XX əsrin sonu, XXI əsrin əvvəllərini bədii-sənədli nəsrin inkişafında yeni mərhələ hesab etmək olar. Müstəqillik illərindən (postsoviet dövrü) başlayaraq Vidadi Babanlıının “Gizlinlər” gerçək romanı, Sabir Azərinin “Tələbə məhbusun etirafları” bioqrafik-sənədli romanı, Balaş Azəroğlunun “Ömürdən ötən illər” avtobioqrafik romanı, ayrıca müəlliflər haqqında xatirə toplular və bir çox başqa əsərlər çap olunmuşdur. Bu əsərlərdə sovet memuarlarına xas hadisələrin “rəsmi” təsviri, baş verənlərə optimist yanaşma, səmimi etiraf, xatirələr, müəllifin öz həyat yolu haqqında dərin düşüncələri ilə əvəzlənmişdir.

Mövzu ilə bağlı elmi-nəzəri fikirdə bir çox mübahisəli məqamlar mövcud olduğundan bədii-sənədli nəsrin özəlliklərinin və inkişaf mərhələlərinin öyrənilməsi xüsusi aktuallıq kəsb edir.

Xarici ədəbiyyatşunaslıqda bədii-sənədli nəsrin nəzəri problemləri ilə bağlı M.Baxtin, A.Qalıç, L.Qinzburq, L.Elizavetina,

T.Kolyadic, F.Lejen, Y.Lotman, E.Mesterqazi, T.Simonova, J.Starobinski, A.Tartakovski, İ.Şaytanov, A.Tone, Y.Yavçunovski və başqa tədqiqatçıların araşdırmları vardır.

Azərbaycan ədəbi-nəzəri fikrində isə bədii-sənədli ədəbiyyatın yeni modifikasiyalarından 1980-ci ildən başlayaraq bəhs olunmuş, əsasən memuarlar, səyahətnamələr, epistolyar əsərlər tədqiqata cəlb olunmuş, digər əsərlər isə diqqətdən kənardə qalmışdır. Nailə Səmədova “Məmməd Səid Ordubadinin “Həyatım və mühitim” memuari” mövzusunda namizədlik, daha sonra “Azərbaycan memuar ədəbiyyatı yaranması, təşəkkülü, inkişafi”, Əsgər Rəsulov “Türk ədəbiyyatında bədii-publisistik janrların yaranması və inkişaf yolları” mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişlər. Bunda əlavə, Emin Eminaliyev “A.Şaiqin “Xatirələrim” əsəri kamil memuar nümunəsi kimi”, Leyla Kamranqızı Y.V.Çəmənzəminlinin memuarları ilə bağlı araşdırmlar aparmışlar. Cahangir Məmmədlinin “Çağdaş Azərbaycan nəsrinin inkişaf meylləri” monoqrafiyasında sənədli povest, povest – esselərdən bəhs edilir. Salidə Şərifovanın monoqrafiyasında “Romanın sənədli janrlarla sintezi” mövzusundan ayrıca fəsildə bəhs olunmuşdur. Pəri Quliyevanın, Şəfa Dadaşovanın məqalələrində mövzu ilə bağlı müxtəlif problemlərdən bəhs olunmuş<sup>2</sup>,

<sup>2</sup> Səmədova, N. Məmməd Səid Ordubadinin “Həyatım və mühitim” memuari: / filologiya elmlər namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dis. avtoreferati / – Bakı, 1992. – 26 s.; Səmədova, N. Azərbaycan memuar ədəbiyyatının yaranması, təşəkkülü və inkişaf mərhələləri: / filologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dis. avtoreferati. / – Bakı, 2011. – 46 s.; Rəsulov, Ə. Türk sənədli-bədii nəşri \ Ə.Rəsulov. – Bakı: Elm, – 2004. – 428 s.; Eminaliyev, E.A. Şaiqin “Xatirələrim” əsəri kamil memuar nümunəsi kimi: / filologiya elmlər namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dis. avtoreferati / – Bakı, 1997. – 24 s.; Kamranqızı, L. Y.V.Çəmənzəminlinin memuarlarında Şuşa mühiti / L. Kamranqızı. – Bakı: Şuşa, – 2002. – 104s.; Məmmədli, C. Çağdaş Azərbaycan nəsrinin inkişaf meylləri / C.Məmmədli. – Bakı: Bakı Univer. Nəşriyyatı, – 1998. – 286 s.; Шарифова, С. Жанровое смещение в романе: коммуникативно-социокогнитивный подход / С.Шарифова. – Москва: Московский Парнас, – 2011. – 340 с.; Quliyeva, P. Memuar və povest (Y.V.Çəmənzəminlinin “Bir cavanın dəftəri” əsərinin janrı haqqında) // – Bakı: Azərbaycan SSR EA Xəbərləri, Ədəbiyyat, dil və incəsənət seriyası, – 1986. № 3, – s.54-62; Dadaşova, Ş. Avtobiografiyanın səciyyəvi cəhətləri və janr xüsusiyyətləri // – Bakı: Poetika. Izm, – 2014. № 1, – s. 223-233 və s.

ədəbiyyatşunaslıq terminləri lüğətində müvafiq yazılar verilmişdir.

**Tədqiqatın obyekti və predmeti.** Azərbaycan ədəbiyyatında XX əsrin əvvəllərindən başlayaraq XXI əsrin ilk rübüne aid olan bədii-sənədli nəsr nümunələri dissertasiyanın obyektini təşkil edir. Bədii-sənədli nəsrin tipologiyası və inkişaf mərhələlərinin araşdırılması isə dissertasiyanın **predmetini** təşkil edir.

**Tədqiqatın məqsəd və vəzifələri.** Dissertasiyada Azərbaycan bədii-sənədli nəsrinin tədqiqi, formalاشması və inkişafı mərhələlərinin araşdırılması məqsədi qarşıya qoyulmuş, müəyyən problemlər əsas götürülərək araşdırılmışdır. Bunlar aşağıdakılardır:

- Azərbaycan ədəbiyyatında bədii-sənədli nəsrinin təşəkkülü mərhələlərinin səciyyələndirilməsi və inkişaf tendensiyalarının müəyyən edilməsi;
- Ədəbiyyat tarixində bədii-sənədli nəsrin mövqeyinin müəyyənəşdirilməsi;
- Mövzu ilə bağlı mövcud tədqiqatların sistemləşdirilməsi;
- Bədii-sənədli nəsrlə bağlı mübahisəli məqamların araşdırılması: avtobioqrafik nəsr və avtobioqrafizmin anlayışlarının fərqli və oxşar məqamlarına aydınlıq gətirilməsi; tarixi və bioqrafik romanların müstəqil forma olaraq səciyyələndirilməsi; gündəlik poetikasının müasir memuar-avtobioqrafik nəsrə təsiri kimi məqamların araşdırılması;
- Bədii-sənədli əsərdə obrazlar sistemi, müəllif mövqeyinin təzahürü formalarının öyrənilməsi, bədii nəsrlə oxşar və fərqli cəhətlərin aydınlaşdırılması;
- Postsovet dövründə bədii-sənədli nəsr: sənədli və bədii nəsrin qarşılıqlı təsiri və integrasiyası;
- Bədii-sənədli nəsrin inkişafında müstəqillik dövrünün xüsusi mərhələ olaraq səciyyələndirilməsi;
- Avtobioqrafik və bioqrafik romanların ideya-məzmun xüsusiyyətlərinin tədqiqi;

**Tədqiqat metodları.** XX əsrden başlayaraq XXI əsrin əvvəllərinə aid əsərlərin təhlilə cəlb olunduğu araşdırında, böyük zaman kəsiyini əhatə etməyə, həmçinin müxtəlif mərhələlərdə mövzunun inkişaf özəlliklerinin araşdırılmasına imkan verən nəzəri-tipoloji və tarixi-müqayisəli təhlil metodundan istifadə edilmişdir.

Mövzu ilə bağlı müasir ədəbiyyatşunaslığın elmi-nəzəri əsərlərindən istifadə edilmişdir.

**Müdafiəyə çıxarılan əsas müddəalar.** Mövzunu tam şəkildə əhatə etmək üçün müdafiəyə təqdim olunan əsas müddəaları aşağıdakı şəkildə qruplaşdırmaq olar:

- Ədəbiyyatın yalnız bədii və sənədli deyil, həm də bədii-sənədli nümunələr üzrə təhlil və təsnif edilməsi mümkündür;
- bədii və bədii-sənədli əsərlərin janr müəyyənliyi məsələləri (tarixi nəsr və bioqrafik nəsr; avtobioqrafiya və avtobioqrafizm);
- Bədii sənədli nəsrin həm bədii ədəbiyyat, həm də ədəbiyyatşunaslıq (və digər ictimai-humanitar elmlər) üçün məxəz olaraq dəyərləndiriliməsi, xəlitə janr, bir çox janr və üslubların sintezinin yer aldığı əsərlər olaraq xarakterizə edilməsi;
- memuar poetikasının yazılıçı gündəliklərinə təsiri;
- postmodern poetikanın bədii-sənədli nəsrə təsiri;
- Azərbaycan ədəbiyyatında XX əsrin birinci rübündən başlayaraq inkişaf edən bədii-sənədli nəsrin inkişafında sovet və postsovət mərhələlərinin səciyyələndirilməsi;
- İki xətt üzrə – sovet və mühacirət ədəbiyyatı üzrə inkişaf edən sovet dövrü bədii-sənədli nəsrinin konkret nümunələr əsasında təhlilə cəlb olunması;
- Müasir mərhələdə (1990-ci illərdən sonra) bədii-sənədli nəsrde yer alan xüsusiyyətlərin səciyyələndirilməsi;
- Bədii-sənədli əsərlərdə dövrün ictimai-siyasi hadisələrinin təsviri;
- Bioqrafik əsərlərdə didaktik məzmunun, qəhrəmanın stereotip təsvirinin getdikcə mürəkkəb obrazla əvəzlənməsi; yeni bioqrafik nəsr nümunələrinin xarakteristikası.

**Tədqiqatın elmi yeniliyi.** Təqdim olunan dissertasiyada Azərbaycan ədəbiyyatında bədii-sənədli nəsrin inkişafı mərhələli şəkildə, XX əsrin əvvəllərindən başlayaraq 2000-ci illər ədəbiyyatı daxil olmaqla tədqiq olunmuşdur.

- Azərbaycan ədəbiyyatında bədii-sənədli nəsr sistemli şəkildə təhlilə cəlb olunmuşdur;
- Bədii-sənədli əsərlərin səciyyələndirilməsi, bu əsərlərdə obrazların gerçəkliliklə bağlı olduğu, fakta əsaslandığı qeyd olunmuş,

sənədli nəsrin xüsusiyyətlərindən bəhs edilmişdir;

- Memuar poetikasının gündəliklərə təsiri öyrənilmiş, bədii gündəliklərin sənədli gündəliklərdən fərqi aydınlaşdırılmışdır;

- Avtobioqrafizm və avtobioqrafik nəsr, tarixi roman və bioqrafiyalar fərqləndirilmiş, Azərbaycan ədəbiyyatşunaslığında mövzu ilə bağlı mübahisəli məqamlar araşdırılmışdır;

- Bədii-sənədli ədəbiyyatda müəllif mövqeyinin təzahür xüsusiyyətləri, və obrazlar sisteminin özəlliklərindən bəhs olunmuşdur;

- Bədii-sənədli əsərlər multidisiplinar tədqiqatların obyekti olaraq dəyərləndirilmişdir;

- müasir mərhələdə bədii və sənədli üslubların integrasiyası araşdırılmışdır;

- Azərbaycan ədəbiyyatında bədii-sənədli nəsr nümunələri yazıçı xatirələri əsasında təhlil olunmuş, avtobioqrafik və bioqrafik əsərlər təhlilə cəlb edilmişdir;

- Azərbaycan ədəbiyyatında bədii-sənədli nəsrin inkişafı aşağıdakı mərhələlər əsasında təsnif edilir:

- XX əsrin birinci yarısı – Azərbaycan ədəbiyyatında professional memuar ədəbiyatının ilk nümunələrinin yaranmasının XX əsrin əvvəllərinə təsadüf etdiyi qeyd olunur. Əsasən publisistik təsvirin üstünlük təşkil etdiyi əsərlərdə mövhumatla mübarizə, qadın azadlığı, ana dili ilə bağlı problemlərin qaldırılması, yeni tədris üsullu məktəblərin yaranması, rus-yapon müharibəsi, erməni-müsəlman qırğını kimi hadisələrdən, xüsusən də “Molla Nəsrəddin” jurnalının çapından geniş bəhs edilmişdir. XX əsrin əvvəllərində nəsr ənənələrinin yenicə formalasdığı Azərbaycan ədəbiyyatında müəlliflərin eksəriyyəti nəsrin böyük formasına ilk dəfə müraciət etmişlər. Bu səbəbdən də, hadisələrin müəllif tərəfindən xronoloji ardıcılıqla nəql edildiyi xatirələrdə psixoloji təsvirin zəif olduğu müəyyənləşdirilmişdir.

- XX əsrin 1940-80-ci illəri (sovət dövrü) – mərhələsində bədii-sənədli nəsrin iki istiqamətdə inkişaf etdiyi, sovet yazıçılarının əsərləri və mühacirət ədəbiyyatında yaranan memuarlar, qeyd olunmuş hər bölgüyə aid əsərlər təhlilə cəlb olunmuşdur.

- XX əsrin sonu XXI əsrin əvvəlləri 1990-2000-ci illər (postsovət dövrü). İlkin mərhələdə (1990-ci illər) bədii-sənədli nəsr də sovet

dövrünün facielerinden bəhs edən əsərlərin yazıldığı, müəlliflərin daha çox öz nəsildaşlarının problemlərini təsvir etməsi, dövr haqqında həqiqətləri göstərməyə çalışdıqları vurğulanmış, avtobioqrafik süjetin, müəllif mövqeyinin zəifləməsi müəyyənləşdirilmişdir. Sovet illərinin əks olunduğu xatirələrdə yaradıcı insan və sistem qarşıdurması təsvir edilmiş, tarixin mühüm bir mərhələsi tam fərqli mövqedən dəyərləndirilmişdir. Sadalanan problemlər Vidadi Babanlıının, Seyran Səxavətin, Sabir Azərinin və s. əsərləri əsasında təhlil edilmiş, avtobioqrafik janrı yeni modifikasiyası olan roman-memuarların xüsusiyyətləri araşdırılmışdır.

- 2000-ci illərdən (ikinci mərhələ) başlayaraq avtobioqrafik nəsrədə sosial tematikanın etirafla əvəzlənməsi (Əli Əmirlinin “Ağdamda nəyim qaldı?”, Natiq Rəsulzadənin “Qolfstrim” və s.), 1990-cı illərə aid əsərlərdə sosial mündəricə, yaradıcı insan və sistem qarşıdurması öndə olduğu halda XXI əsrin ilk illərindən başlayaraq etiraf məzmunlu əsərlərin yaranması müəyyənləşdirilmiş, avtobioqrafik əsərdə filoloji mətn xüsusiyyətlərindən bəhs olunmuş, uşaqlıq dövründən bəhs edən əsərlərdə ənənəvi obrazlar sisteminin deformasiyası izlənilmişdir. 20 yanvar hadisələrinin təcəssümü (Fikrət Qoca “Qarlı, qanlı qərənfillər”, Xəlil Rza Ulutürk “Lefortovo zindanında”) və Milli qəhrəmanlar haqqında əsərlər (Mustafa Çəmənli “Fred Asif”, “Mübariz”) təhlilə cəlb edilmişdir.

- Sovet siyasi liderləri, yazıçı və şairləri haqqında miflərin aradan qaldırıldığı rekonstruktiv yanaşmanın yer aldığı əsərlər bioqrafik nəsrin modifikasiyası olaraq xarakterizə edilmişdir.

**Tədqiqatın praktiki və nəzəri əhəmiyyəti.** Dissertasiyadan ali məktəblərin filologiya fakültələrinin tələbə və magistrleri, Azərbaycan dili və ədəbiyyatı müəllimləri, ədəbiyyatşunas alımlar, çağdaş Azərbaycan nəstri, bədii-sənədli ədəbiyyat ilə maraqlananlar istifadə edə bilərlər. Tədqiqat işindən eyni zamanda filologiya və başqa ictimai və humanitar fakültələrdə (tarix, incəsənət və s.) bir sıra xüsusi kurslarda dərs vəsaiti kimi də istifadə etmək mümkündür.

**Aprobasiyası və tətbiqi.** Dissertasiya işinin fəsilləri ayrı-ayrılıqda şöbənin seminarlarında müzakirə olunmuşdur. Tədqiqatın əsas müddəələri və nəticələri iddiaçının Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi

Azərbaycan, Türkiyə, Qazaxıstan, Rusiya, Başqırdıstan kimi ölkələrin nüfuzlu elmi jurnallarında, o cümlədən beynəlxalq xülasələndirmə və indeksləşmə sisteminə (bazalarına) daxil olan dövri elmi nəşrlərdə çap edilmiş məqalələrində, elmi konfrans materiallarında öz əksini tapmışdır.

**Dissertasiya işinin yerinə yetirildiyi təşkilatın adı.** Dissertasiya işi Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsində yerinə yetirilmişdir.

**Dissertasiya işinin strukturu və ümumi həcmi.** Dissertasiya işi giriş (15540 işarə), dörd fəsil (I fəsil – 119699 işarə, II fəsil – 84505 işarə, III fəsil – 121405 işarə, IV fəsil – 76384 işarə), nəticə (9354 işarə) və istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir. Dissertasiya işinin ümumi həcmi 426760 şərti işarədir.

## İŞİN ƏSAS MƏZMUNU

Dissertasiyanın altı paragrafdan ibarət I fəsl “**Müasir ədəbiyyatşunaslıqda bədii-sənədli nəsrin tədqiqi**” adlanır. “**Bədii-sənədli nəsrin xüsusiyyətləri**” adlı birinci paragrafda problemin nəzəri aspektləri nəzərdən keçirilmiş, mövzu ilə bağlı mübahisəli məqamlara diqqət yetirilmişdir. Bədii-sənədli ədəbiyyata XX əsrin 50-ci illərindən başlayaraq marağın artması müşahidə olunur. Tədqiqatçılara görə, bu əsərlər ona görə sənədli əsərlərə aid edilir ki, “*oxucu sona qədər hadisələrin gerçəkliyinə inanır, lakin bu gerçəklik faktiki*” deyil, *estetik məzmunu isə onları bədii ədəbiyyat olaraq qiymətləndirməyə əsas verir*<sup>3</sup>.

E.Mesterqazi ədəbiyyatşunaslıqda işlənən “*sənədli ədəbiyyat*”, “*bədii-sənədli ədəbiyyat*”, “*fakt ədəbiyyatı*” və s. kimi ifadələri uğurlu saymayaraq onların yalnız ədəbi-tənqidi yazıldarda keçərlə oldunu, rəsmən qəbul olunmadıqlarını qeyd edərək, “*sənədliliyin üstünlük təşkil etdiyi ədəbiyyat*<sup>4</sup>” ifadəsinin işlənməsini daha uyğun hesab edir.

<sup>3</sup> Гинзбург, Л. О психологической прозе / Л. Гинзбург. – Ленинград: Художественная литература, – 1977. – с.63

<sup>4</sup> Местергази, Е.Г. Художественная словесность и реальность (документальное начало в отечественной литературе XX века): / Автореферат диссертации на соискание ученой степени доктора

Ədəbiyyatşunaslıqda yeni olan bu istilah elmdə tam qəbul olunmadı-ğindən, biz “bədii-sənədli nəsr” anlayışından istifadə olunmasının tərəfdarıyıq.

Bədii-sənədli ədəbiyyat əsasən ədəbi növ (V.Muravyev, Y.Yavçunovski), janr (V.Fyodorov) və ya bədii ədəbiyyata və publisistikaya xas xüsusiyyət olaraq öyrənilir (A.Adamoviç, O.Konovalova). Y.Boryevin “*bədii-sənədli nəsr – faktların sənədli təsviqinin yer aldığı bədii əsərdir*” fikrini əsas gətirən E.Mesterqazi<sup>5</sup> müasir ədəbiyyatşunaslıqda ənənəvi bölgündən imtina olunduğunu, sənədli nəsrin bədii ədəbiyyata aid edildiyini qeyd edir.

Çağdaş ədəbiyyatşunaslıqda bədiilik təxəyyülün mövcudluğu ilə eyniləşdirilmir. “*Bədiilik – (“estetik dəyər”) – müəllifin təsvir edilən faktlara münasibətini ehtiva edən tipikləşmənin və ümumiləşdirilmənin, elementlərin seçiminin və yaradıcı uyğunluğunun nəticəsidir*”<sup>6</sup>. Sənədliliyin birbaşa və bədii obrazın yaradılması üçün vasitə olaraq istifadəsinin fərqləndirilməsinin vacibliyini qeyd edən P.V.Kupriyanovski yazır: “*Birinci halda bədii keyfiyyətlərə malik olmayan sənədli ədəbiyyat yaranırsa: əsl məktublar, gündəliklər, xatirələr, səyahətnamələr, tarixi və bioqrafik tədqiqatlar, ikinci halda sənədlilik bədii əsərlərdə müşahidə olunur: oçerkələr, bədii bioqrafiyalar*”<sup>7</sup> bədii-memuarlar yaranır. Burada “gerçək sənəd və faktların yaradıcı seçimi, sistemləşdirilməsi, ümumiləşdirilməsi yer alır. Onlar müəllifin konsepsiyasına uyğun olaraq seçilərək, müəyyən ideya-emosional ahəng yaradır. Bunlar olmadan gerçəklilikin obrazlı təsviri mümkün deyil”<sup>8</sup>. Eyni məqam digər tədqiqatlarda da vurgulanır: “*Sənədlər özləri bədiiliyi yaratmir, burada müəllif müdaxiləsi mütləqdir. Bu münasibətlər müstəvisində – müəllifin və ya sənədin*

---

филологических наук / – Москва, 2008, – с.14

<sup>5</sup> Местергази , Е.Г. О термине “документальная литература // – Тамбов: Вестник Тамбовского университета, серия гуманитарные науки, – 2007. выпуск 11(55), – с. 174

<sup>6</sup> Куприяновский, П. Проблемы художественно-документальной литературы / П. Куприяновский. Доверие к жизни. – Ярославль: Верхне-Волжское книжное изд-во, –1981. – с.132.

<sup>7</sup> Yenə orada, с.134.

<sup>8</sup> Чукуева, З.Н. Документализм как существенный элемент современной отечественной “малой прозы”: /Автореферат диссертации на соискание ученой степени кандидата филологических наук. / – Махачкала, 2014. – с.23

*subyektivliyi və onlar üzərindəki sonrakı iş – sənədli əsərin bədiiliyi özünü göstərir*<sup>9</sup>.

M.Baxtinin janr təsnifatı konsepsiyasına əsaslanan E.Mesterqazi “*sənədli başlanğıcın üstün olduğu əsərləri*” sadə (ilkin) və mürəkkəb (ikili) olaraq təsnif etmişdir. Birincilərə xronika (*salnamə*), məktub, avtobioqrafiyaları, bioqrafiyaları, gündəlikləri, memuarlar (xatirələr, qeydlər), səyahətnamələri (*traveloq*), ikincilərə isə “gerçək” hekayələri, sənədli povest, sənədli roman (*gerçək roman*), həmçinin “bədii təhlil təcrübəsi” (A.İ.Soljenitsinin “*Arxipelaq qulaq*”), “*səslər romanı*” (S.Aleksievicin “*Dəmir oğlanlar*”) əsərlərini aid etmişdir<sup>10</sup>. Tədqiqatçı ilkin növə aid əsərlərin müəlliflərinin qeyri-peşəkar, yazılı olmayan insanları olduğunu bildirmişdir.

Bu mövqedən Azərbaycan ədəbiyyatına nəzər saldıqda bir çox ədiblərin bədii nəşrinin geniş tədqiq edilməsi, roman-memuarlar, avtobioqrafik və bioqrafik əsərlərin isə geniş araşdırılmaması müşahidə olunur. Məsələn, “Cəlil Məmmədquluzadə nəşrinin poetikası”<sup>11</sup> monoqrafiyasında yazıçının bədii nəşri geniş təhlil edilsə də, xatirələrindən bəhs olunmamışdır. İsmayııl Şıxlının “Cəbhə yolları” və digər əsərlərlə bağlı da bu kimi yanaşma yer alır.

Müasir ədəbiyyatşunaslıqda bədii-sənədli nəşr haqqında mövcud problemlərdən biri, bir çox tədqiqatçıların araşdırılmalarında, yazıçı və qeyri-peşə sahiblərinin əsərlərinin birgə təhlil olunmasıdır. Fikrimizcə, yazıçılar tərəfindən qələmə alınan əsərlərin peşəkar olmayan qələm sahibləri tərəfindən yazılmış əsərlə eyni müstəvidə təhlil olunması düzgün deyil. Çünkü yazıçının, şairin, sənət adamının (şüurlu və ya qeyri-şüuri şəkildə, peşəkar vərdiş əsasında) hadisələrə münasibəti fərqlidir. Yazıçı qeydlərində hadisələr mütləq seçimə məruz qalır, ümumiləşdirmə aparılır (hətta gündəliklərdə belə), gerçəkliyin bədii şərhi verilir. Qeyri-peşəkar müəllif isə sadəcə baş verənləri sadalamaqla

<sup>9</sup> Родный, О.В. Жанры документально-художественной литературы и повесть В. Карпова “Полководец” file:///C:/Users/User-PC/Downloads/Pl\_1991\_1\_12%20(3).pdf

<sup>10</sup> Местергази, Е.Г. Художественная словесность и реальность (документальное начало в отечественной литературе XX века): / Автореферат диссертации на соискание ученой степени доктора филологических наук. / – Москва, 2008, – с. 28

<sup>11</sup> Vahabova, S. Cəlil Məmmədquluzadə nəşrinin poetikası / S.Vahabova. – Bakı: Elm və təhsil, – 2013. – 164 s.

kifayətlənir.

Bələliklə, bədii-sənədli nəsrə təxəyyül və sənədliliyin sintezində yazılmış əsərlər aid edilir. Sənədli əsərlərdə bədii şərhləndirmə, ümumiləşdirmə deyil fakt, müasir mövzuların təsviri yer alır. Zənnimizcə bir çox əsərləri, məsələn, Tofiq Abdinin “Dövlət çevrilişi”, Yusif Kərimovun “Xəyanətin ad günü” əsərlərini sənədli, Manaf Süleymanovun “Eşitdiklərim, oxuduqlarım, gördüklərim”, Qılman İlkinin “Bakı və bakılılar” kitablarını tarixi-sənədli əsərlər olaraq qiymətləndirmək daha düzgündür.

Ümumilikdə bədii-sənədli ədəbiyyatın təsnifati üçün: “1) müəllif mövqeyi, 2) mətnin estetik strukturu, 3) belletristik sənədli təhkiyə üslubu, 4) “mürəkkəblik” və faktuallıq/fiksə olunma”<sup>12</sup> kimi xüsusiyyətlər əsas götürülür.

Dissertasiyada, müasir tədqiqatlarda bədii-sənədli nəsr və ya bədii-sənədli ədəbiyyat istilahından istifadə edilməməsi, memuar-avtobioqrafik əsərlər olaraq öyrənilməsinin uğurlu olmadığı, bu təsnifatın bədii-sənədli nəsrin bütün müxtəlifliyini əhatə etmədiyi vurğulanır. Məsələn, T.Kolyadic tədqiqatında məktublar, gündəliklər, səyahətnamələr, bədii portret, avtobioqrafik və bioqrafik romanlardan memuar ədəbiyyatının janrları olaraq bəhs etmişdi<sup>13</sup>, bəzi müəlliflər isə gündəlikləri memuar ədəbiyyatının ilkin janrı olaraq dəyərləndirmişdir<sup>14</sup>. Məlumdur ki, memuarlar xatirələr əsasında yazılır. Gündəliklər, məktublar üçün isə bu xüsusiyyət vacib deyil. Buradakı qeydlər retrospektiv deyil, əsasən sinxrondur. Bu səbəbdən, bədii-sənədli əsərlərin memuarlar, avtobioqrafik və bioqrafik əsərlər, gündəliklər, məktublar, qeyd kitabçaları, esselər olaraq təsnif edilməsini daha məqsədə uyğun hesab edirik.

<sup>12</sup> Борзикова С. Особенности художественно-документального нарратива (“Хладнокровное убийство” Т. Капоте и “101-й километр” М. Осипова) // – Казань: Филология и культура, –2012. № 4 (30), – с.180

<sup>13</sup> Колядич, Т. Воспоминания писателей XX века: эволюция, проблематика, типология: / диссертация на соискание ученој степени доктора филологических наук / – Москва, 1999. – с.9

<sup>14</sup> Бельчиков Н., Мемуарная литература. Литературная энциклопедия: [в 11 томах] / Н.Бельчиков, Н.Дынник, – Москва: Сов. Энцикл., Т.7. – 1934. – Стб. 131

Bu paraqrafda, həmçinin sənədli janrların xarakteristikası verilmiş, bədii-sənədli nəşr nümunələrinin xüsusiyyətlərindən, tarixi əsər və bioqrafik nəşr, avtobioqrafizm və avtobioqrafik əsərlər kimi anlayışların oxşar və fərqli xüsusiyyətlərindən bəhs olunmuşdur.

Birinci fəslin "**Memuar poetikasının gündəliklərə təsiri**" adlanan ikinci paraqrafında gündəliklərin müstəqil ədəbi janr olaraq öyrənilməsinin XX əsrin II yarısına təsadüf olunması, həm sənədli məlumat, həm də ədəbi-bədii forma kimi xüsusiyyətləri araşdırılır.

Gündəlik yaradıcılığı uzun zaman xatirələrin yazılması üçün yardımçı mənbə olsa da, getdikcə müstəqil ədəbi formaya çevrilmişdir. Bədii-sənədli nəşr nümunəsi olaraq qiyəmtəndirdiyimiz yazılıçi gündəliklərinin yalnız günbəgün qələmə alınmış informativ məzmunlu yazıldan ibarət olmadığı, burada mətnin strukturunun daha mürəkkəb olub şeirlər, hekayələr, məktublar, ədəbi tənqidi qeydlər, xatirələr və s. əhatə etdiyi qeyd olunmuşdur. Zamanla memuar və gündəlik janrlarının yaxınlaşmasının baş verdiyi, gündəliklərə xas avtokommunikativlik, intim hissələrin qələmə alınması kimi məqamların memuarlarda olduğu tək, dövrün ictimai-siyasi həyatının, hadisələrinin təsviri ilə əvəzləndiyi göstərilmişdir. Bu fikirlər Abdulla Faruqun və Xəlil Rzanın, Süleyman Rəhimovun və başqalarının gündəlikləri əsasında aparılan təhlillər əsasında təsdiqini tapmışdır.

Araşdırımlarımız belə bir qənaətə gəlməyə imkan verir ki, sovet dövrü ərzində gündəlik janrında bir çox dəyişikliklər yer almış, janrin ənənəvi tələblərinə tam cavab verməyən, sintetik əsərlər yaranmışdır. Birinci fəslin "**Bədii-sənədli nəsrə obrazlar sistemi və müəllif mövqeyi**" başlıqlı üçüncü paraqrafında ötən əsrin 60-cı illərindən başlayaraq obraz və müəllif mövqeyi probleminin bədii-sənədli ədəbiyyatın problemləri ilə bağlı təşkil edilən diskussiyaların, yazılan monoqrafiyaların əsas mövzusu olduğu bildirilir. Rus ədəbiyyat-şünaslığında O.Kvitçenkonun təsnifatında müəllifin subyektiv münasibətinin minimum səviyyədə yer aldığı obyektiv-sənədli bədii nəşr və bu iki başlangıçın eyni nisbətdə olduğu bədii-sənədli əsərlər fərqləndirilir<sup>15</sup>. Fransız tədqiqatçısı J.Jennet müəllif və təhkiyəçinin

---

<sup>15</sup> Квітченко, О. Жанровые разновидности документального романа в советской прозе 70-х годов //— Москва: Филологические науки, — 1982. № 4, — с.4-5

eyni olduğu, üst-üstə düşdürüyü əsərləri faktual, digər əsərləri isə bədii əsərlərə aid etmişdir<sup>16</sup>.

Bədii-sənədli nəsrin janrlara görə təsnifatında əsas faktorlardan olan müəllif obrazının “yaddaqalan və fərqli”<sup>17</sup> olması əsərin sənədli deyil, bədii-sənədli əsərə aid olması üçün əsas şərt olaraq qiymətləndirilir. Çünkü bədii-sənədli əsərlərdə müəllif yalnız “həqiqətən baş vermişlər haqqında informasiya mənbəyi olaraq çıxış etmir, əksər hallarda eksplisit müəllif (mətnin bədiiliyinin göstəricisi) olaraq əsərin əsas qəhrəmanı kimi iştirak edir”, əsərdə müəllifin “şəxsiyyəti, mövqeyi, hadisələrə yanaşması oxucu üçün aydın”<sup>18</sup> şəkildə eks olunur. T.Simonova müasir nəşrdə bədii-sənədli əsərlərin modifikasiyalarının “müəllif mövqeyinin seçilmişliyi və fəal formada təzahürü ilə”<sup>19</sup> bağlı olduğunu qeyd edir. Ədəbiyyatşunaslardan M.Baxtin, L.Qinzburq bədii-sənədli əsərlərdə müəlliflə obraz-təhkiyəçinin tam eyniliyini, bərabərliyini qəbul etmir. Bu iki kateqoriyanın eyniləşdirilməsi ilə razılışmayan M.Baxtin əsərdə müəllifin öz həyatını bədii şəkildə canlandırdığını vurgulayır: “...müəllif obrazı başqa obrazlardan fərqlidir. Lakin o da obrazdır və onu da yaradan müəllif var”<sup>20</sup>.

Avtobioqrafik əsərlərdə əsas mövqe müəllifə məxsusdursa, bioqrafik əsərlərdə başqa bir şəxsin həyat və yaradıcılığı canlandırılır. Müəllifin əsas funksiyası “ayrı-ayrı materialın əlaqələndirilməsi, müxtəlif materialın onun ideyasına müvafiq şəkildə montaj edilməsi və obrazlar sisteminin yaradılmasından ibarətdir”<sup>21</sup>. Əsərlərin

<sup>16</sup> Женетт Ж. Фикциональное и фактуальное повествование. Работы по поэтике фигуры: [в 2-х томах] /Ж.Женетт. – Москва: Изд.-во Сабашниковых, – 2 т. – 1998. – с.385

<sup>17</sup> Симонова Т. Новые тенденции в современной художественной документалистик / Славянскія літаратуры у кантэксце сусветнай: да 900-годдзя Кірыла Тураўскага і 200-годдзя Тараса Шаўчэнкі. – Мінск: РІВШ, – 2013. – с.59

<sup>18</sup> Yenə orada, c.59

<sup>19</sup> Yenə orada c.60

<sup>20</sup> Бахтин, М. Автор и герой в эстетической деятельности проблема отношения автора к герою. Эстетика словесного творчества / М.Бахтин. – Москва: Искусство, – 1979. – с. 304

<sup>21</sup> Колядич, Т. Воспоминания писателей XX века: эволюция, проблематика, типология: /диссертация на соискание ученой степени доктора филологических наук / – Москва, 1999. – с.81

strukturunun mürəkkəbləşməsinin təsiri ilə müəllif mövqeyi də mürəkkəbə doğru inkişaf edir. XX əsrin birinci yarısında qələmə alınmış memuarlarda təhkiyə əsasən müəllif tərəfindən aparılır, dialoq və monoloqlara az-az rast gəlinirdisə, XX əsrin sonlarında yazılmış əsərlərdə (Əli Əmirlinin, Vidadı Babanının, Seyran Səxavətin və b.) dialoq və monoloqların verilməsi ilə statik təsvirin aradan qalxmasını, personajların hadisələrin inkişafında aktiv iştirakını müşahidə etmək olar.

Bələliklə, zaman keçdikcə sənədli üslubun belletrist üslubla yaxınlaşması nəticəsində bədii-sənədli nəşrin poetikasının mürəkkəbləşdiyinin, müəllif və obrazlar sisteminin yeniləndiyinin, müəllif obrazının müəllif-təhkiyəçi, müəllif-personaj, müəllif-tədqiqatçı kimi müxtəlif formalarda təzahür etdiyinin şahidi olurq.

Fəslin “**Bədii-sənədli əsərlər multidisiplinər tədqiqatlarının obyekti kimi**” başlıqlı dördüncü paraqrafında xatırə və memuarların hər hansı bir müəllifin yaradıcılığının öyrənilməsində sənədli mənbə olduğu qeyd olunur. Memuarda dövrün ictimai-siyasi, mədəni hadisələri, həyatı haqqında məlumat verən yazıçılar əsərlərinin prototiplərindən bəhs edir, yaradıcılıqlarındaki avtobioqrafik məqamlara aydınlıq gətirirlər. Eyni zamanda, bu qeydlərdə dövrün ədəbi-mədəni həyatı haqqında faktlar, müəllifin müasirləri haqqında məlumatlar da yer alır. Məsələn, xatırələrində dövrün ədəbi-mədəni həyatını canlandıran Abdulla Şaiq milli mətbuat tarixi haqqında qiymətli məlumatlarla bölmüş, həmin illərdə geniş yayılmış uşaq mahnılarından paraqraflara yer vermiş, uşaq oyunlarını, toy adətlərini, dövrün geyim tərzini (“Köhnə Bakı”) təsvir etmiş, təhsil, teatr xadimlərinin qarşılaşduğu təzyiqlərdən bəhs etmişdir. Özünün folklorla bağlı tədqiqatlarını qeyd edən müəllif, bu mövzuda bir neçə məqalə çap etdirdiyini yazmışdır<sup>22</sup>. Görkəmli pedaqqoq olan A.Şaiq pedaqqoji fəaliyyəti: ilk dərsliklər, “üsuli-cədид” məktəblərin yaranması<sup>23</sup>, tədris olunan fənlər, doğma dilin tədrisi, müəllifi olduğu dərsliklər barəsində geniş məlumat vermişdir<sup>24</sup>. “Gülzar” adlı dərsliyinin məzmunundan bəhs edən pedaqqoq, azərbaycanlı müəlliflərin əsərlərinin sayı az olduğundan kitaba osmanlı ədəbiyyatından da nümunələr əlavə

<sup>22</sup> Şaiq, A. Xatırələrim \ A.Şaiq. – Bakı: Gənclik, – 1973. – s.192

<sup>23</sup> Yenə orada, s.45

<sup>24</sup> Yenə orada, s. 303

etdiyini, bu səbəbdən türkçülükdə təqsirləndirildiyini yazmışdır.<sup>25</sup>

Xatırələrdə, həmçinin müəllifin pedaqogika haqqında fikirlərinə geniş yer vermişdir. Uşaq ədəbiyyatı ilə bağlı yazdığı əsərlər, realni məktəbdə yaratdığı kitabxana, 1917-ci ildə milli siniflərin açılması haqqında məlumatlar Azərbaycanda pedaqogika tarixinin öyrənilməsi baxımından maraq doğurur<sup>26</sup>.

Anarın “Sızsız” əsərində “Uzun ömrün akordları” filminin çəkilişində yaşadığı çətinliklər, ata və anasının sözlərinə bəstələnmiş mahnılar haqqında qeydlər<sup>27</sup> sənətşünasların film haqqında tədqiqatlarının zənginləşməsi üçün materialdır. Eyni zamanda, Əziz Alpoudun xatırələrində milli ordunun formalaşması, Cümhuriyyət dövrü, mühacirlərin fəaliyyəti, iştirakçısı və qurucusu olduğu təşkilat və dövri orqanlar haqqında məlumatlar tarixçilər üçün maraqlı faktlardır.

Beləliklə, müştərək, əsasən humanitar və ictimai sahədə aparılan tədqiqatlar üçün qiymətli mənbə ola biləcək memuarların məzmunu, müəllifin fəaliyyət istiqaməti, ölkənin siyasi həyatında iştirakı kimi faktorlarla əlaqəli olub zəngin materialı əhatə edə bilər. Bu səbəbdən, bu nümunələr tədqiqat işlərində əsas mənbələrdən biri olaraq dəyərləndirməli və geniş (həm bədii-sənədli əsər, həm də faktografik mənbə olaraq) tədqiq edilməlidir.

Beşinci paraqraf “Müasir bədii-sənədli nəşr nümunələrində *intermediallıq*: “ədəbiyyat və musiqi” adlanır. Müasir dövrdə bu mövzu ciddi şəkildə araşdırılır. “*İntermediallıq – semiotika arası intertekstuallığı ifadə edir ki, bir sahəyə aid mətn başqa sənətin bədii sahəsinə daxil olur, özünə xas xüsusiyyətləri itirərək, yeni sferanın qanunları əsasında mövcud olur. Bu zaman, sadəcə incəsənətin növləri arasında dialoq müşahidə olunmur, onların tərcüməsi yer alır. Tərcümə burada hərfi mənada deyil, metafora olaraq istifadə olunur*”,<sup>28</sup>

Xalq yaziçisi Anarın “Sızsız” xatırə-romanında musiqi xüsusi önəm kəsb edir, müəllifin musiqi haqqında fikirləri dövrün musiqi

<sup>25</sup> Şaiq, A. Xatırələrim \ A.Şaiq. – Bakı: Gənclik, – 1973, – s.304

<sup>26</sup> Yenə orada, s. 307

<sup>27</sup> Anar. Sızsız. Əsərləri: [3 cilddə] – / Anar. – Bakı: Nurlan, – c.3. – 2004. – s.239

<sup>28</sup> Хаминова, А.А. Теория интермедиальности: проблемы и перспективы // Язык и культура / Отв. ред. С. К. Гураль/ – Томск: Издательский Дом Томского государственного университета, – Вып. 15, т. 7. – 2012. – с. 374

zövqü haqqında təsəvvür yaradır. Bəzən isə musiqi, məsələn, 30-cu illərin mahnıları, ötən zamanı xarakterizə edən atributa çevrilir. Həmçinin bir çox bədii-sənədli nəşr əsərlərində olduğu kimi, musiqi personajın hiss və həyəcanının əsas ifadəcisinə çevrilir.

Bələliklə, ədəbiyyatşunaslıqda intermediallıq probleminin tədqiqi bir çox əsərlərin fərqli müstəvidən təhlilinə imkan verir. Bədii-sənədli nəşr nümunələrində müəlliflərin bəzən dövrün ab-havasını, personajların əhval-ruhiyyəsini göstərmək, çox zaman isə mürəkkəb psixoloji məqamları canlandırmaq məqsədi ilə musiqiyə müraciət etdikləri aydın olur.

Fəslin son paraqrafi “**Müasir nəsrədə fakt və təxəyyülün sintezi**” adlanır. Bədii və sənədli mətnlərin bağlılığı, bir-birinə təsiri məsələləri ədəbiyyatşunaslıqda üzün zaman ərzində diqqət mərkəzində olmuşdur. Müasir nəsrədən bəhs edən Mariya Rozanova yazır: “*Özünü personajdan fərqləndirə bilməmək xüsusiyəti müasir ədəbiyyatda katastrofik səciyyə daşıyır. Bədii mətn öz şərtiliyini itirərək, az qala gündəlik qeydlərə çevirilir*”<sup>29</sup>. M.Rozanova müasir müəlliflərin daha çox hazır “*nümunələrlə*” işləməyə üstünlük verdiyini qeyd edir.

Bir çox tədqiqatçılar “yeni realizm” kimi təqdim olunan bu xüsusiyətlərin “ifrat avtobioqrafizmin və publisistik təsvirin” əsərin keyfiyyətinə mənfi təsirini qeyd etmələrinə baxmayaraq, “yeni realizm” haqqında müxtəlif fikirlər mövcuddur. Eyni problemlərdən bəhs edən E.Rotay fikrini bu şəkildə ifadə edir: “*Roman Sençin öz həyatını mümkün qədər yaxınlaşdırmağa çalışır. Bu yalnız avtobioqrafik metod deyil. Müəllif həyatın bədii dərkinin yalnız öz həyat təcrübəsinə əsaslanmaqla mümkün olduğuna tam şəkildə əmindir. Yazuçının gerçək həyatı həm yaradıcılıq məkanı, həm də özünəməxsus tədqiqat obyektidir*”<sup>30</sup>.

Son illər bədii və sənədli təsvirin bir-birinə təsirində yeni yanaşma müşahidə edilir. Bu tədqiqatları araşdırın Nekrasova problemlə bağlı fikirlərini bu cür ümumiləşdirir: “*Müəllif mövqeyinin*

<sup>29</sup> Розанова, М. Первое лицо главного героя // – Москва: Континент, – 2003. № 116, – с.145

<sup>30</sup> Ротай, Е. М. “Новый реализм” в современной русской прозе: художественное мировоззрение Р. Сенчина, З. Прилепина, С. Шаргунова: /Автореферат диссертации на соискание ученой степени кандидата филологических наук / – Краснодар, 2013. – с. 23

*açıq şəkildə təzahür etdiyi bədii mətndə bioqrafik, konseptiv müəllifin və müəllif-personajın yaxınlığı (bəzən isə ayrılmazlığı) müşahidə olunur. Buna görə də “faction” anlayışına olan marağın əsaslı və pers-pektivli olduğunu hesab edirəm”<sup>31</sup>.*

Müasir romanda reallıq və təxəyyül nisbətinin əsas olduğu qeyd olunur, “sənədə istinad” və “avtobioqrafizm” bədii ədəbiyyatın əsas meylləri olaraq qiymətləndirilir<sup>32</sup>. Zənnimizcə, bədii təsvir və sənədliliyin birliyi (“сплав” N.İvanova) deyil, müstəqil mövcudluğu, növbələşməsi nəticəsində əsərlər yeni keyfiyyət əldə edir.

İlqar Fəhminin “Bakı tarixindən kollaj” romanında tarixi-sənədli faktlara xas konkretlik qorunur, həmçinin müəllifin xatirələri, düşüncələri də yer alır. Lakin bununla belə, bədii hissə avtobioqrafik məzmun daşımir, bu hissədə yalnız avtobioqrafizmdən bəhs etmək olar. Avtobioqrafizmin yer aldığı əsərlərdə personajların konkret cizgiləri zəif, ümumiləşdirmə isə güclü olur. Bədii-sənədli obrazda isə bu balans gözlənilməlidir, ümumiləşdirmə konkret cizgilərə əsaslanmalıdır.

İlqar Fəhminin “Bakı tarixindən kollaj” roman-mozaikası fərqli üslub xüsusiyyətləri ilə seçilən eksperimental əsər olaraq maraq doğurur.

Şəhər haqqında əsərlərdə, əsasən şəhərin məişəti, kulturoloji-mədəni xüsusiyyətləri eks edilir, ölkəyə, bölgəyə xas düşüncə tərzi, danişiq dialekti bədii formada canlandırılır. Ədəbiyyatşunaslıqda şəhər haqqında əsərlərin təhlili zamanı bədii xüsusiyyətlərlə yanaşı fərqli məqamlara da diqqət yetirilməsinin vacibliyi qeyd olunur. Nəzəri model bu şəkildə qruplaşdırılır, təhlil bu sxemə uyğun aparılır<sup>33</sup>:

Bədii mətnin təhlili	Şəhərin mətn olaraq təhlili
Yaranma tarixi	
Kompozisiya quruluşu	Mətnin strukturu və struktur elementləri
Əsas mövzu və problematika	
Personajlar sistemi	Toponimlər sistemi
Süjet	Əsas mövzu və ideyaların inkişafı
Ənənə ilə əlaqə, simvolik qat	

<sup>31</sup> Некрасова, И. В. Расширение границ документального в произведениях новейшей русской литературы // – Казань: Филология и культура, – 2016. №3 (45), – с. 130

<sup>32</sup> Yenə orada, c. 130

<sup>33</sup> Щербакова, Э.В. Лондон как текст в романах У. Теккерея “Ярмарка тщеславия”, “Записки Барри Линдона”, “Ньюкомы”: / диссертация на соискание ученой степени кандидата филологических наук / – Воронеж, 2016. – с.55

İlqar Fəhminin “Bakı tarixindən kollaj” roman-mozaikasında şəhər obrazını nəzəri aspektdə digər əsərlərdən fərqləndirərək bu cür qruplaşdırmaq olar:

1. Bakı sadəcə hadisələrin baş verdiyi məkan deyil, əsas təsvir obyekti olaraq göstərilir.

2. Şəhərin tarixi ilə bağlı faktlar deformasiya olunmur. Gerçək faktlar bədii təsvirlə növbələşir.

Şəhər mətni haqqında tədqiqatlarda bu əsərlərin müəyyən struktura tabe olduğu, “*kulturoloji qat, arxeoloji təsvir, dövrün iqtisadi-siyasi mənzərəsinin təsviri, şəhər sakinlərinin psixoloji durumunun əks olunduğu psixoloji qat*”<sup>34</sup> və s. kimi məqamları əhatə etdiyi vurğulanır.

Müasir mərhələdə tarix və ədəbiyyat (fiction) arasında epistemoloji və ontoloji sərhədlərin yenilənməsindən bəhs edən M.Lipovetski yazır: “*yalnız postmodern poetikada deyil, həm də müasir tarix elmində (“Annalov” məktəbi, Mişel Fukonun əsərləri) tarixi proses miflərin, diskursların, bədii dil və simvolların mürəkkəb birliyi, yəni tamamlanmamış və daim yenidən yazılın metatekst olaraq öyrənilir. Bu kontekstdə Aristotel tərəfindən aparılan ənənəvi tarix və ədəbiyyat, faktın və təxəyyülin qarşıluması aradan qalxır ... ona görə ki, tarix də ədəbiyyatdır*”<sup>35</sup>.

Bələliklə, bədii, publisistik üslub, tarixi yanaşmanın sintezinin yer aldığı romanın bədii məziyyətləri ilə yanaşı tarixi-kulturoloji əhəmiyyət daşıdığı aşkarlanır. Müəllif sadəcə doğma şəhərinin bədii obrazını canlandırmamış, eyni zamanda Bakının gerçek tarixini, möişətini, şəhərin sakinlərinin mənənəvi-psixoloji təsvirini əks etdirmişdir. Faktların (toponimlər, tarixi şəxsiyyətlər, bölgənin tarixi-kulturoloji xarakteristikası, şəhərin müxtəlif məkanlarının fotosəkilləri) müəllif düşüncələrinin, bədii hissə ilə uyğunlaşdırılaraq təqdim edildiyi əsərdə Bakının polisemantik obrazı əks olunmuşdur.

<sup>34</sup> Щербакова, Э.В. Лондон как текст в романах У. Теккерея “Ярмарка тщеславия”, “Записки Барри Линдона”, “Ньюкомы”: /диссертация на соискание ученой степени кандидата филологических наук. / – Воронеж, 2016. – с. 30

<sup>35</sup> Липовецкий, М. Русский постмодернизм. (Очерки исторической поэтики): Монография. / М. Липовецкий. – Екатеринбург: Урал. гос. пед. ун-т., – 1997. – s.229

Tədqiqatın bu fəsləi aşağıdakı məqalə, konfrans materialları və tezislərdə əksini tapmışdır<sup>36</sup>.

Dissertasiyanın “XX əsr Azərbaycan bədii-sənədli nəşri” başlıqlı ikinci fəsləi beş paraqrafdan ibarətdir. “Memuar-avtobioqrafik nəşr (XX əsrin I yarısı)” adlandırılmış birinci paraqrafda Azərbaycan ədəbiyyatında professional memuar ədəbiyyatının ilk nümunələri təhlilə cəlb olunub. Bu nümunələrin yaranması ziddiyətli və mürəkkəb bir dövərə, XX əsrin əvvəllərinə təsadüf edir. Həmin illərdə Azərbaycan ədəbiyyatında tərcümeyi-hallar, xatirələrin yazılması əsasən Ruhulla Axundovun adı ilə bağlıdır. Belə ki o, Abdulla Şaiq, Məmməd Səid Ordubadi və s. tanınmış yazıçılara müraciət edərək onlardan tərcümeyi-hal, xatirələr yazmalarını xahiş etmişdir.

---

<sup>36</sup> Əfəndiyeva, L. Bədii memuarın janr xüsusiyyətləri // Əməkdar elm xadimi, akademik Vasim Məmmədəliyevin 70-illik yubileyinə həsr olunmuş “Şərqsünaslığın aktual problemləri” mövzusunda Respublika elmi konfransının materialları. – Bakı: – 2012, – s.317-318; Həsənova, L. Yirminci yüzyılın ikinci yarısına ait yazıcı günlüklerin tür özellikleri (Azərbaycan ədəbiyyatı örnəkləri temelində) // Современная тюркология: язык, литература, история и культура тюрksких народов. Материалы VII Международной тюркологической конференции – Елабуга:– 7 fevralъ, – 2014, – с.185-186; Həsənova, L. Gündəliklərin forma və məzmun xüsusiyyətləri // VIII Uluslararası Türk dili Kurultayı. Bildiri özetləri. – Ankara: – 22-26 mayıs, –2017, – s.130-131; Həsənova, L. Bədii-sənədli nəşr: janr xüsusiyyətləri və tipologiyası // – Ankara: Türk Dünyası Dil və Edebiyyatı dergisi, – 2018. №45, – s.93-104; Həsənova, L. İlqar Fəhminin “Bakı tarixindən kollaj” romanında fakt və təxəyyülün sintezi // – Bakı: AMEA Filologiya və sənətşünaslıq, – 2019. №2, s.97-102; Həsənova, L. Bədii-sənədli nəsrədə obraz və müəllif mövqeyi: faktdan bədii reallığa // – Bakı: AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstитutu, Azərbaycan Ədəbiyyatşünaslığı, – 2019. №2, – s.179-184; Həsənova, L. Müasir bədii-sənədli nəşr nümunələrində intermediallıq: “ədəbiyyat və musiqi” // – Bakı: Qərbi Kaspi Universiteti, Elmi Xəbərlər, Scientific Bulletin, 2021. №2, – s.79-85; Həsənova, L. Bədii-sənədli əsərlər multidistiplinar tədqiqatların obyekti kimi // Актуальные проблемы тюркологии: Россия и тюрко-мусульманский мир: X Международная тюркологическая конференция – Елабуга: 25 dekabrь, – 2021, – s.313-315; Gasanova, L. О некоторых проблемах художественно-документальной литературы // Банзаровские чтения. Материалы международной научной конференции, посвященной 200-летию со дня рождения Д. Банзарова и 90-летию БГПИ, БГУ, в двух частях, – Улан-Удэ: – 30-31 марта, – 2022, – 2 ч., – с. 289-292

Əsərlərin bədii xüsusiyyətlərindən bəhs edərkən bir məqama diqqət yetirmək vacibdir. Məlum olduğu kimi XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatında nəşr ənənələri o qədər inkişaf etməmişdi. Əgər fransız ədəbiyyatında memuarlar romanlardan əvvəl intişar tapmışdısa, rus ədəbiyyatında memuarın yaranması roman janrinin ciddi nümunələrinin yarandığı dövrə təsadüf edirdisə (Aksakovun “Ailə xronikası”, “Nəvə Baqrovun uşaqlıq illəri” çap olunduğu zaman artıq F.M.Dostoyevskinin, L.N.Tolstoyun romanları timsalında rus ədəbiyyatında ciddi psixoloji nəşr nümunələri yaranırdı), Azərbaycan ədəbiyyatında vəziyyət tam fərqli idi. Ona görə ilk əsərlərdə etiraf, psixoloji dərinliklər demək olar ki, yer almırı. Hadisələr daha çox avtobioqrafik material üzərində nəql edilir, insanın şəxsiyyət kimi formalaşması izlənilmir, psixoloji özünüdərk canlandırılmırı. Həmin illərdə nəşr ənənələrinin yenicə formalaşlığı Azərbaycan ədəbiyyatı ilə bağlı bir faktı da nəzərə almaq vacibdir ki, xatırələrin müəlliflərinin əksəriyyəti nəşrin iri formasına müraciət etməmişdilər. Bu səbəbdən, obrazların canlandırılmasında, dövrün aparıcı mövzularının təsvirində yer alan publisistik yanaşma anlaşılmışdır. Sadə kompozisiyanın yer aldığı, hadisələrin müəllif tərəfindən xronoloji ardıcılıqla nəql edildiyi əsərlərdə (yalnız Abdulla Şaiq bəzən ilk olaraq hadisə haqqında qısaca xatırlatma verir, sonra isə yenidən həmin hadisəyə qayıdaraq tam şəkildə təsvir edir) retrospektiv zaman hakimdir. Baş verənlərin əsərin yazılıdığı zaman müstəvisindən qiymətləndirilməsi yer almır. Personajlar əsasən müəllif tərəfindən xatırlanır, monoloqları, fikirləri birbaşa verilmir, müəllif təhkiyəsində canlandırılır. Sadə mətn strukturuna malik bu memuarlarda müəlliflər öz xatırələrinə əsaslanır, sənədlərə, başqalarının xatırələrinə, məktub və s. təsadüfi hallarda istinad edirlər. Yalnız bəzi əsərlərə müəllifin öz əsərlərindən, yazılarından parçalar və ya bütünlükə məqalələri (Ömər Faiq), məktubları, sənədləri daxil edilmişdir.

Bəsliliklə, Azərbaycan ədəbiyyatında ilk memuar-avtobioqrafik əsərləri mövzu baxımından təsnif etsək, bu əsərlərdə əsasən “Molla Nəsrəddin” jurnalının nəşri, xalqın maariflənməsi, məktəblərin yaradılması, qadın azadlığı kimi mövzuların eks olunduğu görünür. Tənqidli realizm mərhələsi ədəbiyyatının meyarlarına uyğun olaraq, hadisələrə tənqidli yanaşma, yeni meyarların tərənnümü üzərində qurulan bu xatırələrdə janr əlamətlərinin yaygınlığı, zamanın

tələblərinə uyğun olaraq tərbiyə etmək və yönləndirmək prinsiplərinin əsas olduğu müşahidə olunsa da, sonrakı illərdə qələmə alınmış nümunələrdə publisistik üslubun bədii keyfiyyətlərlə əvəzlənməsi, kompozisiyanın mürəkkəbləşdiyinin, xatirələrin informativ xarakterli əsərlərdən daha mürəkkəb formalara doğru inkişaf etdiyi görünür.

**“Sovet dövrü Azərbaycan ədəbiyyatında bədii-sənədli nəşr”** adlı ikinci paraqrafda İkinci dünya müharibəsindən sonra bədii-sənədli nəşrin yenidən aktuallaşmasının müşahidə olunduğu qeyd olunmuş, 1940-80-ci illərdə yaranan Azərbaycan bədii-sənədli nəşri əhatə edilmişdir.

Bu paraqrafda Əli Vəliyevin “Budağın xatirələri” əsərindən bəhs olunarkən, romanın ümumən avtobioqrafik səciyyə daşımاسına baxmayaraq, avtobioqrafik əsər olaraq dəyərləndirilməsinin doğru olmadığı bildirilir. Çünkü avtobioqrafik məqamlar yer alsa da, Əli Vəliyevin əsas məqsədi əzilən insanın yeni həyata qovuşmasını təsvir etməkdir. Bu səbəbdən də, romanda əvvəlki həyat daha tünd tonlarda verilmiş, istismar edən və istismar olunan sosial qruplar arasında sinif qarşıdurma, maksimalist kommunist obrazı təsvir edilmişdir.

İsmayıllı Şixlinin gündəlikləri 1942-ci ildən apardığı qeydlər, mühəribəyə çağırılması ilə başlayıb, 1945-ci ilin 23 noyabr tarixində evlərinə qayıtması ilə tamamlanır. Yazarın bu qeydləri 1985-ci ildə kitab şəklində “Cəbhə yolları” başlığı altında nəşr edilib. Mühəribədə yazılan bu gündəliyin bir çox xüsusiyyətləri ilə sənədli əsərlərə daha yaxın olduğunu, əsərdə yaziçinin bir neçə il ərzində təcrübəsiz gəncdən yetkin bir gəncə Vətən müdafiəcisinə çevrilməsini izləmək olur. Bununla belə, əsərdə yaziçi düşüncələrinə yer ayrılmış, zəngin personajlar sistemi ilə yanaşı təbiət mənzərələrinin təsvirinə də yer verilmişdir.

Araşdırında, son olaraq, Azərbaycan sovet ədəbiyyatında bədii-sənədli əsərlərin sayının çox olmadığı bildirilir. Bu dövrə aid nümunə olaraq İsmayıllı Şixlinin “Cəbhə yollarında” kitabından, Əli Vəliyevin romanlarında avtobioqrafizmdən, düşərgə ədəbiyyatına aid əsərlərdən, Xəlil Rza Ulutürkün gündəlikləri və s. nümunələrdən bəhs etməyin uyğun olduğu qeyd olunmuşdur.

Üçüncü paraqrafın problemi **“Xəlil Rza Ulutürkün memuar yaradıcılığı”** olaraq müəyyənləşdirilir.

Azərbaycanın görkəmli şairi, ədəbiyyatşunas alim Xəlil Rza

Ulutürkün 1960-ci illərdən başlayaraq ömrünün sonuna qədər yazdığı gündəlikləri mövzu rəngarəngliyinə görə bədii yaradıcılığından heç də geri qalmır.

Sovet dövründə yazılın gündəliklər avtobioqrafik və bioqrafik məlumatlarla zəngin olduğu üçün, adətən memuar nümunələri kimi qiymətləndirilir. Əvvəllər çap üçün nəzərdə tutulmasa da, 1930-cu illərin faciələrindən, sovet dövründən bəhs edən gündəliklər birbaşa oxucuya ünvanlanmış əsərlərdir. Bu səbəbdən də, oxucuda yaranacaq sualları qabaqlamağa çalışan müəlliflər hadisələri tam təfsilatı ilə qələmə almış, şəxsi, psixoloji məqamlara demək olar ki, toxunmamışdır. Məsələn, Süleyman Rəhimov gündəliyini gələcəkdə oxuyacaq vicdanlı şəxslərə ünvanlandığını yazmışdır. Xəlil Rza Ulutürk yazılarında birbaşa oxucularına müraciət edərək qaranlıq qala biləcək mətləblərə aydınlıq götirməyə çalışmışdır.

Xəlil Rza Ulutürkün 1962-ci ildən başlayaraq 1994-cü ilə qədər yazdığı gündəliklərin həcminin üç yüz cildi keçdiyi qeyd olunur<sup>37</sup>. Son illərdə bu qeydlər əsasında yeddi kitab çap edilmişdir. Azərbaycan ədəbiyyatının görkəmli simaları Hüseyin Cavid, Mikayıł Müşfiq, Səməd Vurğun, Əkrəm Cəfərlə bağlı hissələr ayrıca kitab şəklində çap olunmuşdur. Onların hər biri sovet hakimiyyəti tərəfindən birbaşa (Mikayıł Müşfiq, Əkrəm Cəfər, Hüseyin Cavid) və ya dolayı yolla (Səməd Vurğun) təzyiqlərə məruz qalmış sənətkarlardır.

Şairlərin memuar yaradıcılığı nasirlərin əsərlərindən fərqlənir. Sadalanan əsərlərə ümumən nəzər saldıqda həm hadisələrin, həm də insanların poetik təsvirinin şahidi oluruq. Məsələn, Moskvaya həbsxanaya götirilmiş şair şəhərlə görüşünü bu cür təsvir edir: "...dan yeri söküləndə Moskvanın Şeremeteyev uçaq alanına çatırıq. Günaydın, Moskva! Günaydın gəncliyimin oylığı! Salam ciyinlərinə qar qonmuş kitirgəli şamlar. Qardan, camlardan süzülən ətirli, soyuq havanı acgözlükə uduram"<sup>38</sup> və ya "Dağüstü parkdan qanrlıb Bakiya baxdım. Şəhər süd üzündən də zərif, ağ bir duman tülü içərisindədir"<sup>39</sup>. Bu xüsusiyyətlər eynilə obrazların təqdimatında da

<sup>37</sup> Əliyev S. Ulutürk ömrünün ulu möhürü / İlk allahım, son allahım mübarizə / tərtib ed. Firəngiz Ulutürk. – Bakı: Gənclik, – 1999.– s.246

<sup>38</sup> Ulutürk, X.R. Lefortovo zindanında / X.Ulutürk. – Bakı: Azərbaycan nəşriyyatı, 1998.– s. 75

<sup>39</sup> Ulutürk, X.R. Həyat, həyat deyə çirpinan könül/ X.Ulutürk. – Bakı: Çinar-çap,

nəzərə çarpır.

Xəlil Rzanın memuar yaradıcılığında obrazların təsvir üsulları müxtəlifdir. Stenoqram, reportaj üslubuna üstünlük verən müəllif personajların özünütəqdim vasitələrinə daha çox yer verməyə çalışır. Hər bir obrazda müəllifin subyektiv münasibəti əks olunur, onun insan konsepsiyasına uyğun olaraq bəzi xüsusiyyətləri qabardılır. Xəlil Rzanın yaratdığı obrazlarda ilk olaraq milli mənsubiyyətə, ana dilinə, azadlığa dərin bir bağlılıq duyulur. “*O kimdir, qolları bir cüt qılınca bənzər. Ağ köynəkli, ağ üzlü Sabir Rüstəmxanlıdır*”<sup>40</sup>. “*Mayis Əlizadəni, zahirən solğun, içəridən qudrətli gənc alimi görməyə macə tapmiram*”<sup>41</sup> kimi təsvirlər lakonik, lakin tutumlu və yaddaqalandır.

Xəlil Rza Ulutürkün son illər çap olunan xatirələrində türk şairlərinin poeziyamıza, xüsusən Mikayıl Müşfiqin, Hüseyin Cavidin yaradıcılığına təsiri, tanınmış alim Əkrəm Cəfərin türk ədəbiyyatı haqqında fikirləri geniş yer almışdır. Gündəliklərdəki qeydlər 1960-cı illərdən başlayaraq, 1980-ci illərə qədər olan dövrü əhatə etsə də, xatirələrdə daha öncəki illər, əsasən 1930-1940-cı illərin hadisələri də əks olunmuşdur.

Bələliklə, qeydlərin təhlili, şairin gündəliklərini obrazlar sistemində, süjet-kompozisiyaya malik müstəqil əsərlər kimi qiymətləndirilməyə imkan verir.

Fəslin “Anarın “Sızsız” əsərində ekzistensional motivlər” başlıqlı dördüncü paraqrafında yazıçının valideynləri haqqında yazdığı kitabda, müəllif-təhkiyəçi, ədəbiyyatşunas olaraq onların yaradıcılığını “saf-cürük” etməkdən, onlar haqqında yazıları təhlil etməkdən çəkinmədiyi qeyd olunur. Anarın “Sızsız” xatirə-romanının daxil olduğu “Dünya bir pəncərədir” kitabının janr özəlliklərini vurgulayan Xəlil Rza yazdı: “...532 yarpaqdan ibarət bu tünd mavi cildli kitab sanballıdır. ...Yalnız bədii əsər deyil, üstəlik elmi tədqiqatın məhsuludur. Bəlkə çağdaş bədii əsər elə bu cür olmalıdır-bədii təfəkkür mütləq elmi təfəkkür qaynaqlarından dirilik suyu içməlidir”<sup>42</sup>.

Rəsul Rza obrazını əsasən antiteza-zahiri sərtlik və daxili

---

-2009. - s.141

<sup>40</sup> Ulutürk, X.R. Lefortovo zindanında / X.Ulutürk. – Bakı: Azərbaycan nəşriyyatı, – 1998. – s.21

<sup>41</sup> Yenə orada, s.57

<sup>42</sup> Yenə orada, s.219-220

həssaslıq, yumşaqlıq əsasında canlandırılan müəllif, obrazın kənar insanların görə bilməyəcəyi xüsusiyyətlərini qabartmağa çalışmışdır. Rəsul Rzanı müxtəlif rakurslardan – ictimai-siyasi xadim, şair, ata olaraq təqdim edən Anar, onun ictimai xadim kimi mübarizliyini, şair kimi novatorluğunu, ata, ailə başçısı kimi qayğılaşılıyını, doğmalarına hədsiz bağlılığını (evindən, ailəsindən uzun müddət ayrı qala bilməməsi), səmimiliyi, bu səmimilikdən doğan köməksizliyi kimi xüsusiyyətlərin məcmusunda mürəkkəb bir obrazı canlandırmağa nail olmuşdur. Rəsul Rzanın özünü ölümündə tam şəkildə ifadə etdiyini qeyd edən müəllif, yazar: “*Atam yalnız belə ölü bilərdi – emosional sarsıntıdan, daxili çılğınlıqdan, narahatlıqdan, hövsələsizlikdən, Nigarın nigarançılığından. Elə bil gur bir musiqi ahəstə, həzin bir akkoralla tamamlandı...*”<sup>43</sup>. Şairin xarakterinin dərk edilməsi üçün açar rolunu oynayan, dövrünə münasibətini, müasirlərinin taleyinin amansızlığı ilə bağlı ağrısını ifadə edən bu sözlər əsərin kədərli intonasiyası ilə həməhəngdir.

“**Əziz Alpoudun “Həyatımın hekayətləri” əsərində dövrün siyasi ziddiyətlərinin imikası**” adlı beşinci paraqrafda mühacirət ədəbiyyatının öyrənilməsinin, əsasən müstəqillik illərini əhatə etməsinə baxmayaraq, mövzunun ədəbiyyatşunaslıqda yetərincə təsnif edilmiş olduğu qeyd olunur.

Təhlillər əsasında Əziz Alpoudun “Həyatımın hekayətləri” əsərinin böyük ideya ətrafında mübarizəni əks etdirən qiymətli faktinqrafik mənbə, bədii-sənədli əsər deyil, sənədli nümunə olaraq dəyərləndirilməli olduğu qeyd olunmuşdur. Rus mühacirəti ilə müqayissə etdikdə, burada mühacirlərin sayının daha çox olması, həmcinin mühacirlər arasında yazıçıların, şairlərin üstünlük təşkil etdiyi görünür. Azərbaycan mühacirəti isə əsasən siyasi mühacirlərdən ibarət olduğundan, onların əsərlərində bədii deyil, publisistik təsvir yer almışdır. Bu xüsusiyyətlər müəlliflərin özləri tərəfindən də qeyd olunur: “*Mövzum ümumi xatirat yazmaq deyildir. Təfərrüata yalnız ələ alдığım əsl mövzu ünsürlərini bir-birinə bağlamaq sürətilə temas edirəm*”<sup>44</sup>.

<sup>43</sup> Anar. Sızsız. Əsərləri: [3 cilddə] – / Anar. – Bakı: Nurlan, – c.3. – 2004. – s.121.

<sup>44</sup> Rəsulzadə, M. Bir türk milliyyətçisinin Stalinlə ixtilal xatirələri. Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası (kitablar seriyası): / M.Ə.Rəsulzadə. – Bakı: Elm, c. 1. – 2016. – s.144

Beləliklə, sovet dövrü mərhələsinin tədqiqi bu mərhələdə bədii-sənədli nəsrin iki istiqamətdə inkişaf etdiyini göstərir: sovet yazıçılarının əsərləri və mühacirət ədəbiyyatında yaranan memuarlar. Bu illərdə qələmə alınan əsərlərin bir çoxu yalnız müstəqillik illərində oxucuların ixtiyarına verilmişdir.

II fəslin əsas müddəaları iddiaçının aşağıdakı elmi əsərlərində əks olunmuşdur.<sup>45</sup>

**“Müstəqillik dövrü ədəbiyyatında avtobioqrafik nəsrin inkişaf meylləri” başlıqlı üçüncü fəsil** beş paraqrafdan ibarətdir. “Memuar- avtobioqrafik əsərlərdə ictimai-siyasi tematika” mövzulu birinci paraqrafda XX əsrin 80-ci illərindən başlayaraq Azərbaycan ədəbiyyatında bədii-sənədli nəsr nümunələrinin sayının çoxalması qeyd olunmuş, 1990-ci illərdə yaziçi gündəliklərinin çap olunması, mühacirət ədəbiyyatının tədqiqinin başlaması ilə bədii-sənədli nəsrə marağın artdığı bildirilmişdir. Sovet dövrünün faciələrindən bəhs edən bu əsərlərin əsas mövzusunu sovet gerçəkliliklərinin dərki təşkil edir.

XX əsrin ikinci yarısından memuarların daha mürəkkəb formaları olan roman-xatirə, roman-povest, gerçək-roman və s. formalaşmaqdadır. Ənənəvi təsnifat ilə kifayətlənməyən müəlliflər özləri əsərləri ilə

<sup>45</sup> Həsənova, L. Xəlil Rza Ulutürkün memuar yaradıcılığı // – Bakı: AMEA Xəbərləri, Humanitar elmlər seriyası, – 2014. №1, – s.86-93; Həsənova, L. Türk poezyasının Azərbaycan sovet şairlərinin yaradıcılığına təsiri məsələləri (Xəlil Rza Ulutürkün memuarları əsasında) // Истоки и эволюция литературы и музыки тюркских народов. Материалы международной конференции – Казань: – 23-24 сентября, – 2014, – с.107-110; Həsənova L. Xəlil Rza Ulutürkün yaradıcılığında türk xalqları ədəbiyyatının tədqiqi // Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri. Elmi konfrans. – Bakı: 2015, – s.86-93; Həsənova, L. Əziz Alpoudun “Həyatımın hekayətləri” əsərindədövrün ictimai-siyasi ziddiyyətlərinin inikası // “Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr”. Beynəlxalq elmi konfransın materialları. – Bakı: – 2016, – s.224-233; Həsənova, L. Anarın bədii-sənədli nəşrinin janr-üslub xüsusiyyətləri // Xalq yaziçisi Anarın 80 illik yubileyinə həsr olunmuş “İnformasiya cəmiyyətində kitabxanaşunaslıq, bibliografiyaşunaslıq və kitabşunaslıq elminin aktual məsələləri” mövzusunda Respublika Elmi Konfransının materialları, – Bakı: – 2018, – s.111-113; Həsənova, L. XX əsrin I yarısı Azərbaycan ədəbiyyatında memuar-avtobioqrafik nəsr nümunələri // Bakı: AMEA-nın Xəbərləri, Humanitar elmlər seriyası, – 2018. №1, – s.66- 72; Həsənova, L. Azərbaycan ədəbiyyatında bədii-sənədli nəsr (1940-1980-ci illər) // – Bakı: Azərbaycan Milli Elmlər Akademiyası M. Füzuli adına Əlyazmalar İstитutu. Filologiya məsələləri, – 2023. № 9, – s.281-287.

bağlı dəqiqləşdirmə aparmışlar (Natiq Rəsulzadə “Qolfstrim”(roman-kardioqram), Vidadi Babanının “Gizlinlər” (gerçek-roman), Sabir Azərinin “Tələbə məhbusun xatirələri” (bioqrafik-roman) və s.). Sənədli əsərlərin bədii əsərlərlə yaxınlaşması nəticəsində yaranan roman-memuarlarda “*konkret insanlar dövrün xarakterik cizgilərini ifadə edən fiqurlara çevrilirlər*”<sup>46</sup>. Bu əsərlərdə yaziçi özünün və müasirlərinin personajları vasitəsilə müəyyən epoxanı, fərdi taledə bütöv bir nəslin taleyini eks etdirməyə can atır. 60-cılar nəсли haqqında memuar- romanın müəllifi V.Aksyenov memuar-roman janrını bu cür qiymətləndirir: “*Real insanlara və hadisələrə oxşarlığına baxmayaraq, memuar romanlarda şərti mühit və qismən şərti xarakterlər təsvir edilir. İnkar edilməsi mümkün olmayan bədii həqiqət canlandırılır*”<sup>47</sup>. “*Memuarlarda personajın gerçəkliyə uyğun canlandırılması üçün obraz xarakterik xüsusiyyətlər məcmusu şəklində təsvir edilirsə, roman-memuarlarda şəxsiyyətin konseptual təsviri yer alır*”<sup>48</sup>.

Bu paraqrafda avtobioqrafik nəsrin özəlliklərindən bəhs olunmuş, Sabir Azərinin “Tələbə məhbusun etirafları” bioqrafik-sənədli romanı, Vidadi Babanının “Gizlinlər” gerçek-romanı, Balaş Azəroğlunun “Ömürdən ötən illər” avtobioqrafik romanı, Anarın “Gecə düşüncələri”, Balaş Azəroğlunun “Ömürdən ötən illər” əsərləri əsasında təhlillər aparılmışdır.

Fəslin ikinci paraqrafi “**Memuar-avtobioqrafik əsərlərdə yaradıcı insan və sistem qarşıdurması (Sabir Əhmədli “Yazılmayan yazı” və Anatoli Ribakov “Xatirə-roman”)**” adlanır. XX əsrin sonu XXI əsrin ilk rübü ərzində Azərbaycan ədəbiyyatında xeyli sayıda bədii-sənədli nəsr nümunələri qələmə alınmışdır. Eyni

<sup>46</sup> Симонова Т. Новые тенденции в современной художественной документалистике/ Славянская литература у канцексце сусветнай: да 900-годдзя Кірыла Тураўскага і 200-годдзя Тараса Шаўчэнкі. – Мінск: РІВШ, – 2013. – с.61

<sup>47</sup> Аксенов, В. Таинственная страсть. Роман о шестидесятниках / В.Аксенев. – Москва: Семь дней, – 2009. – с.5

<sup>48</sup> Симонова, Т. Мемуарная книга В. Аксенова “Таинственная страсть” как жанровый “неформат” // Славянская литература ў канцексце сусветнай: матэрыялы X міжнароднай навуковай канферэнцыі. – Мінск: 6-8 кастрычніка, – 2011, – с.312

tarixi yaşamış bir çox postsoviet ölkələrinin yazıçılarının əsərlərində ötən illərin ən mürəkkəb dönenmləri – XX əsrin 30-40-cı (II Dünya müharibəsi), 50-60-cı, 70-80-cı illəri əks olunur. Tədqiqatda, Azərbaycanın və Rusyanın Xalq yazıçıları olmuş Sabir Əhmədlinin “Yazılmayan yazı” (2004) və Anatoliy Rıbakovun “Xatirə-roman” (əsər 1997 qələmə alınmış, 2019-cu ildə çap olunmuşdur), hər iki müəllifin son əsərləri olan avtobioqrafik romanları təhlilə cəlb edilmişdir. Təxminən eyni dövrdə yaşamış, ədəbiyyata gəlmış (Sabir Əhmədli (1930-2009), Anatoliy Rıbakov (1911-1998) 1950-ci illərdən çap olunmağa başlamışdır), Sovet ölkəsinin vətəndaşı olmuş yazıçıların yaradıcılığında kifayət qədər paralel məqamlar yer almışdır.

Milyonlarla insanın unutqanlığı sövq edildiyi sovet dövrü bitdiğən sonra, postsoviet məkanında keçmişin kultu yaşadı. “*Tarixi yaddaşın kollektiv formalarının böhranı kontekstində cəmiyyət öz tərcüməyi-halının çoxluğu və qeyri-müəyyənliyi ilə bağlı çətin vəziyyətə düşür*”<sup>49</sup>. Bu səbəbdən, sonrakı dövrlərdə hər kəs keçmişə vararaq mili identifikasiyanın zəruriliyini dərk edirdi. Rəsmi tarixdən əlavə, tarixi yaddaş, əsasən ailə daxılində, valideynlərdən ötərək baba və nənələrdən uşaqlara ötürülür<sup>50</sup>. Lakin, sovet illərində bu əlaqə pozulmuşdur. Uzun müddət ərzində insanlar qadağan olunmuş mövzulardan danışmaqdan çəkinirdilər. Nəsillər arasında tarixi varisliyin qırılması, fərdin yükünü artırılmış oldu. Bu səbəbdən, məlumatsızlıq vakkumunda olan müəlliflər özləri gerçekləri öyrənməyə qərar verdilər. Hər kəs birbaşa “canlı” şahidi olduğu hadisələri xüsusi diqqət və maraqla qələmə alaraq, bu boşluğu aradanqaldırmağa çalışırdı. Bu səbəbdən tarixi yaddaş, ötənlərin yaşadılması, yazıçılar üçün xüsusi önem kəsb edirdi.

Bu əsərlər, həm də ona görə xüsusi dəyər kəsb edir ki, XX əsrin sonunda qələmə alınan bu kitablarda hadisələr yaşananların birbaşa şahidi olmuş insanlar tərəfindən nəql edilir, şəxsi təcrübə əsas götürürül.

<sup>49</sup> Репина, Л. Феномен памяти в современном гуманитарном знании и в перспективе исторической конфликтологии / Социальные Последствия Войн и Конфликтов XX века: Историческая Память / Отв. ред. Е.П. Серапионова, – Москва: СПб. : Нестор-История, – 2013. – с.12

<sup>50</sup> Нуркова, В. История как личный опыт // – Москва: Историческая Психология и Социология Истории, – 2009. №1, – с.13

*“...sonraki nəsil bu təcrübəyə malik olmadığı üçün, sadəcə hazır sxemi qavrarıy”*<sup>51</sup>.

Fəslin “**Memuar ədəbiyyatında uşaqlıq motivi: sovet və postsovət dövrü təcrübəsi**” başlıqlı növbəti paraqrafında memuar-avtobioqrafik əsərlərdə uşaqlıq motivindən bəhs olunur.

Azərbaycan ədəbiyyatında uşaqlıq dövrünün ayrıca təsvir olunduğu memuarlara az rast gəlinir. Bir çox memuarlarda uşaqlıq əsasən həyatın bir mərhələsi olaraq göstərilir, əhatəli şəkildə təsvir edilmir. Bu baxımdan, uşaqlıq dövrünün geniş əks olunduğu nümunələr olaraq, son illərdə qələmə alınan Əli Əmirlinin “Ağdamda nəyim qaldı?” və Natiq Rəsulzadənin “Qolfstrim” əsərlərini misal göstərmək olar.

Təhlillər əsasında Azərbaycan memuar-avtobioqrafik nəşrində uşaqlıq motivinin illər ərzində fərqli interpretasiyalarının mövcud olduğu görünür. İlkin mərhələdə XX əsrin birinci yarısına aid xatirələrdə dövrün geriliyi təsvir edilmiş, sovet dövründən əvvəlki mərhələ qaranlıq tonlarda əks olunmuş, cəmiyyətin mövhümata bağlılığı tənqid edilmişdir. Sovet hakimiyyətinin qurulması ilə savadsız, hüquqsuz fəhlə, kəndli sinfinin inkişafı, onların cəmiyyətin ön sıralarına keçməsi təsvir olunmuşdur. Bu mərhələdə, mövzunun daha çox sovet ədəbiyyatının tələbləri əsasında işıqlandırılmış olduğu bəlli olur. Bunun bir səbəbi onunla bağlıdır ki, bu xatirələr dövlətin sifarişi ilə yazılıb yeni hökumətin təbliği üçün vasitə olaraq düşünülmüşdür. Müəlliflərdən yeni hökumətin tərənnümü, köhnə həyatın tənqidini tələb olunurdu.

Postsovət dövründə, ilkin mərhələdə yaranan əsərlərdə (1990-ci illər), ailələri sovet hökuməti tərəfindən təqib edilən yazıçıların əsərlərində uşaqlıq “itirilmiş cənnət” olaraq təsvir edilir. Mühacir müəlliflərin əsərlərində də, uşaqlıq eyni kontekstdə canlandırılmışdır.

Beləliklə, uşaqlığın əks olunduğu romanlarda ömrün bütövlükdə əks olunduğu əsərlərdən fərqli olaraq hadisələr əsasən lokal məkan, az sayda personajlarla əhatələnir, tarixi zamanın ikinci planda təsvir edilir. “Universal təcrübənin fərdi təcrübə ilə əvəzlənməsi yer alır...

---

<sup>51</sup> Нуркова, В. История как личный опыт // – Москва: Историческая Психология и Социология Истории, – 2009. №1, – с.12-13

fərdin həyatının ictimai tarixin metaforasına çevrilmədiyi”<sup>52</sup> müşahidə olunur.

“Avtobioqrafik nəsrədə ironiya” başlıqlı paraqrafda Seyran Səxavətin “Qaçhaqaç” əsəri təhlil edilir. Son illər qələmə alınan avtobioqrafik əsərlərdə sovet illəri əsasən ağrı ilə anılırsa (Vidadi Babanlı “Gizlinlər”, Sabir Azəri “Tələbə məbusun etirafları”, Sabir Əhmədlinin “Yazılmayan yazı” və digər əsərlər), Seyran Səxavət həmin ağrını ironiya ilə təsvir etməyə üstünlük vermişdir.

Seyran Səxavətin “bir əlcə kənd uşağıının bu qəliz dünyada özünü necə axtarmasından, tapmasından və təsdiq etməsindən söhbat”<sup>53</sup> açmağa çalışdığı avtobioqrafik romanında koloritli və yaddaqlanan obrazlar sistemi yer almışdır. Romanda avtobioqrafik əsərlərə xas ənənəvi obrazlar sistemi, ailə idilliyyəsi canlandırılmışdır. Nənələri arasında olan münasibətlərdən bəhs edən müəllif yazır: “Şəhərli nənəmlə kəndçi nənəmin arasında münaqişə vardi. Münaqişə deyəndə ki, bir-birini bəyənmirdilər... Tükəzban nənəm atamın həftə səkkiz, mən doqquz göndərdiyi pay-pülüüsü görüb fikirləşirdi:

- Şəhərlilər dargözdülər, özləri də yaz əkinçi, qış dilənci-aç-ləlavİN olurlar.

Ziba nənəm isə kəndçiləri bəyənmirdi”<sup>54</sup>. Bu cür təsvir yalnız digər personajlara aid deyil, gəncin özü də ironiya ilə təsvir edilmişdir. Sovet mühitinin yetişdirdiyi tipik obrazların ifşası əks olunan romanda, həmin illərin bir çox əlamətdar hadisələri xatırlanmışdır. Dövrü bədii obrazlar vasitəsilə canlandırmağa çalışan müəllif, çox zaman ötənlərə birbaşa münasibət bildirməkdən çəkinməmişdir: “O vaxt belə idi də, əgər sən partiya məktəbini qurtarmışansa, universal, hərtərəfli, yetkin bir kadrsan və hər yerdə işləyə bilərsən: partkom, balet məktəbinin direktoru, heyvandarlıq birliyinin müdürü, vağzal rəisi... bir sözlə, partiya hara göndərsə... Ancaq kommunist partiyasının yetmiş illik tarixi göstərdi ki, onun “universal” kadrlarının doxsan faizi heç bir ixtisasa yiylənə bilməmiş, zora arxalanan istedadsız və təkəbbürlü dikbaşlardan başqa bir cins deyimləşlər. Nəticə isə göz qabağındadı: Sovet hökumətinin daşı-daş

<sup>52</sup> Балина, М. Опыт детства как преодоление прошлого в современной автобиографической прозе// – Padova: Autobioqrafia, – 2014. №3, – с. 209

<sup>53</sup> Səxavət, S. Qaçhaqaç // – Bakı: Azərbaycan, – 2010. № 9, – s.13

<sup>54</sup> Yenə orada, s.22

*üstə qalmadı... ”<sup>55</sup>*

“Qaçaqaç” romanının ikinci kitabında (“roman içində povest”) Seyran Səxavətin Yusif Səmədoğlu ilə birgə “Ulduz” jurnalında işlədiyi illərdən bəhs edilir. Bu hissədə ironik təsvir, sovet sisteminə xas rəsmiyəti aradan qaldırmaqla yanaşı, müəllifin hadisələri birbaşa göstərməkdən çəkindiyini, münasibətini “umor”da əritmək istəyini, əsas personajları müasirləri olan əsərdə faktları birbaşa deməkdən ehtiyatlandığını göstərir.

Bələliklə, Seyran Səxavət yaradıcılığında ironiya, sovet illərinə xas rəsmiyətdən azad olmaq və özünə doğma olan mühitlə bağlı fikirlərini daha yumşaq şəkildə ifadə etməyə imkan verən vasitə olaraq yer almışdır.

Üçüncü fəslin son paraqrafi **“Bədii-sənədli nəşrdə qanlı yanvar hadisələrinin inikası”** adlanır. Fikrət Qocanın iyirmi yanvar hadisələrinə həsr olunmuş “Şəhidlər” silsiləsinə “Ölüm ayrılıq deyil” (1990), “Hələlik, qiyamətəcən...” (2000) povestləri və “Qarlı, qanlı qərənfillər” (2003) gerçek-povesti daxildir. Son povestdə meydan hadisələri insan-cəmiyyət qarşılurmazı fonunda təsvir etmişdir.

Xəlil Rza Ulutürkün 1998-ci ildə çap olılmış “Lefortovo zindanında” kitabında şairin “siyasi-ideoloji fəaliyyətinin əsasları ... ifadə edilmişdir”<sup>56</sup>. Yazılardan həbsxanada olarkən müəllifin bəzi hissələri ayrı-ayrı qrankalarda yazılmış olduğu, sonradan bir-birinənyapışdırmaqla gündəlik şəklində saldığı bəlli olur<sup>57</sup>. Milli istiqlal hərəkatının iştirakçısı, fəal üzvlərindən olan Xəlil Rzanın gündəlikləri tarixi faktinqrafik materiallarla zəngin olub, multidisiplinər təhlil baxımından maraqlı doğurur. Bu qeydləri qələmə almaqdə şairin əsas məqsədi mürəkkəb tarixi şəraiti canlandırmaq, şahidi olduğu hadisələri olduğu kimi gələcək nəsillərə ötürməkdir. Cəmi iki ili əhatədən bu qeydlər qısamüddətli gündəliklərə aid edilə bilər. İsti izlərlə qələmə alınmış ifadələrdə çox zaman emosiya rasional yanaşmanı üstələyir, həyəcan, narahatlıq əks olunur. Müasiri olduğumuz qanlı faciənin əks olunduğu bu əsərlərdə tarixinin bədii salnaməsi, unudulmayan yaxın keçmişimiz əks olunmuşdur. İnsanlığa qarşı törədilən qətlamlardan bəhs edən hər iki

<sup>55</sup> Səxavət, S. Qaçaqaç // – Bakı: Azərbaycan, – 2010. № 9, – s.70

<sup>56</sup> Əsgərli Ə. Milli ideal mücahibi / Ə.Əsgərli. – Bakı: Elm, – 2005. – s.378

<sup>57</sup> Ulutürk, X.R. Lefortovo zindanında / X.Ulutürk. – Bakı: Azərbaycan nəşriyyatı, – 1998. – s.127

müəllif qanlı yanvar hadisəsi qismində şəri, insana qarşı yönəlmış vəhşilikləri pisləmiş, bəşəri dəyərlərdən çıxış edərək milli faciəmizi qabartmağa çalışmışdır.

Bələliklə, təhlillərdən son illərdə memuarların hibrid forması olan roman-xatirələrin sayının artmaqdə olduğu bəlli olur. III fəslin əsas müddəələri aşağıdakı məqalə və konfrans materiallarında əks olunmuşdur<sup>58</sup>.

<sup>58</sup> Əfəndiyeva, L. Azərbaycan memuar ədəbiyyatının inkişaf mərhələləri // III Uluslararası Türk dili ve Edebiyyatı kongresi 2010 (TUDOK – 2010) Bildiriler. İstanbul Kültür Üniversitesi – İstanbul: 20-22 Eylül, – 2012-ci il, – c.1, – s.779-783; Həsənova, L. Müasir bədii-sənədlə nəsrədə 20 yanvar hadisələrinin bədii təcəssümü // Müqayisəli ədəbiyyat: ədəbiyyat və mədəniyyətlərdə istoqrafiya: mif, ədəbiyyat və tarix arasında, – Bakı: 20-21 dekabr, – 2013, – s.69; Həsənova, L. Müasir romanların ideya məzmun paradiqması // Bakı: Azərbaycan, – 2014. № 6, – s. 135-145; Həsənova, L. Bədii-sənədlə nəsr // Müstəqillik dövrü Azərbaycan ədəbiyyati: [2 cildə] – Bakı: Elm və təhsil, – c. 2. – 2016.s.22 5-233; Gасanova, L. Изображение конфликта между системой и творческим человеком в художественно-документальной прозе-эпоха Стalinизма (на основе творчества Анара) // Gənc Türkoloqların I Türkoloji Qurultayıın 90 illiyinə həsr olunmuş “Müasir Türkoloji tədqiqatlar: problem və perspektivlər” mövzusunda Beynəlxalq Elmi Konfransının Materialları, – Bakı: –21-22 noyabr, – 2016, – s. 124-125; Гасанова, Л. Автобиографический роман в современной азербайджанской прозе. “Сокровенное” роман-быль Видади Бабанлы // Алматы: Известия Национальной Академии Наук Республики Казахстана, серия общественных и гуманитарных наук, – 2017. №6 (316), – с.49-53; Гасанова, Л. Жанрово-тематические особенности художественно- документальной прозы в современной азербайджанской прозе // Междуна- родная конференция студентов и молодых ученых “Фараби Әлемі” – Алматы: – 10 -13 апреля, –2017, – с.315; Həsənova, L. Natiq Rəsulzadənin “Qolfstrim” romanının janr-üslub xüsusiyyətləri // Ümmümmili Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Azərbaycanşünaslığın aktual problemləri. IX Beynəlxalq konfransın materialları, – Bakı: – 3-4 may, –2018, – s.220-222; Гасанова, Л. Ирони- ческий модус в современной азербайджанской мемуарноавтобиографи-ческой прозе // – Уфа: Академия наук Республики Башкортостан, Проблемы востоковедения, – 2018. №3 (81), – s.43-48; Гасанова, Л. Конфликт системы творческой личности в азербайджанской художественно-документальной прозе в эпоху сталинизма // – Ташкент: Международный журнал Искус-ство слово, – 2019. №1, – s. 59-63; Həsənova, L. Obrazlaşan talelər və ictimai-siyasi reallıqlar (müstəqillik dövrü Azərbaycan bədii-sənədlə nəsri) // – Bakı: Azərbaycan, – 2019. №9, – s.185-197; Həsənova, L. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında roman-

Dissertasiyanın son fəsli “**Bioqrafik roman-axtarışlar və inkişaf meylləri**” adlanır. Bu fəsildə təhlil dörd paraqraf əsasında aparılmışdır. “Bioqrafik nəsrin yeni modifikasiyaları” başlıqlı birinci paraqrafda bioqrafik elementlərin ədəbiyyatımızda qədim zamanlardan mövcud olmasına baxmayaraq, müstəqil janr olaraq formallaşma tarixinin o qədər də qədim olmadığı bildirilir. V.Lopatina elmi bioqrafiyalardan fərqli olaraq “*tədqiqatçı yanaşmasının bədii formada təqdim olunduğu bədii bioqrafiyaların*” məhz XX əsrə yarandığını iddia edir<sup>59</sup>.

XX əsrin sonu XXI əsrin əvvəlində bioqrafik nəsrin yeni modifikasiyalarını tədqiq edən İ.Savenko bioqrafik roman-axtarışı “bədii ədəbiyyat, elm və publisistikanın sintezindən yaranmış”, müasir ədəbiyyat və incəsənətin janr və üslub xüsusiyyətlərinin sintezini əks etdirən əsrlər olaraq qiymətləndirir, “*sənədə əsaslanmanın əsas xüsusiyyət olduğunu vurgulayır, “təhkiyənin sənədin tədqiqi”*<sup>60</sup> üzərində qurulduğunu yazır. Zənnimizcə, roman-axtarış deyil, roman- tədqiqat ifadəsinin işlənməsi daha dəqiqdır. Müasir dövrdə yazılan bioqrafik əsərlərdə miflərin aradan qaldırılması əsas şərt olduğundan, yaziçinin artıq mövcud konsepsiyaları saf-cürük edərək yeni mövqedən çıxış etməsi tədqiqatçı yanaşması tələb edir. Müəllif özünə qədər yazılmış digər əsərlərə istinad edir, öyrənir və müqayisəli yanaşma əsasında yeni baxış ortaya qoyaraq məlum hadisələrin fərdi interpretasiyasını verməyə çalışır. Mürəkkəb mətn strukturu, obrazlar sisteminin yer aldığı bu əsərlərdə iki yaradıcı şəxsin

---

memuarlar: janr xüsusiyyətləri və tipologiyası // – Bakı: Poetika.izm, – 2023. №1, – s.70-78; Həsənova, L. Memuar- avtobioqrafik əsərlərdə yaradıcı insan və sistem qarşıdurması (Sabir Əhməddi “Yazılmayan yazı” və Anatoli Ribakov “Xatıra-roman”) // – Skopje: Turkish Studies – Language and Literature, – 2023. № 18 (2), – s.949-962; Hasanova, L. Azərbaycan Edebiyatı Örnəğində Anı Türündə Çocukluk Konusu: Sovyet ve Post Sovyet Dönemi Deneyimi // – Konya: Selçuk Üniverisitesi Edebiyat Fakültəsi Dergisi SEFAD, – 2023. 49, – s.51-64

<sup>59</sup> Лопатина, В. Литературная биография в современной английской прозе (писатели о писателях): /автореферат диссертации на соискание кандидата филологических наук / – Москва, 1989. – с.20

<sup>60</sup> Савенко, И. Жанрово-стилевые особенности биографического романа – поиска: / автореферат диссертации на соискание кандидата филологических наук / – Тернополь, 2008. – с. 13

obrazı yer alır: bioqrafiyanın müəllifi və bioqrafik personaj. Hər bir obraz əsərdə müxtəlif şəkildə canlandırılır. Birinci şərhləri, mühakimələri, xatirələri, sonuncu isə əsasən məktubları, xatirələri, əsərlərindən, haqqında yazılmış tədqiqatlardan parçalar vasitəsilə özünü ifadə edir. Bioqraf bu iki materialın ümumiləşdirilməsi, qarşılaşdırılması nəticəsində öz mövqeyini ortaya qoyur. Sonrakı paraqrafda bu müddəalar konkret əsərlər əsasında araşdırılmışdır.

**“Didaktik obrazdan mürəkkəb xarakterə doğru – bioqrafik-xronikada siyasi liderin bədii portreti”** başlıqlı ikinci paraqrafda yazıçı-publisist, ictimai xadim, millət vəkili Elmira Axundovanın 6 cildlik “Heydər Əliyev. Şəxsiyyət və zaman” bioqrafik roman-tədqiqatı təhlil edilmişdir.

Qeyd etdiyimiz kimi, son illər yazılan, əsasən rekonstruktiv yanaşmanın yer aldığı əsərlərdə sənədin önə çıxması baş verir. “Öz konsepsiyasını irəli sürən müəllif, mövcud fikirlərlə polemikaya girir”<sup>61</sup>. Bu prinsipə sadıq qalan Elmira Axundova “...mətbuatda və siyasi memuaristikada hələ də səhifədən səhifəyə adlayan bir sıra stereotipləri puç”<sup>62</sup> etməyə, “...obrazı onun əzəmətini artırmağa yönəlmüş süni “əlavələrdən” təmizləyib oxuculara mümkün qədər yaxınlaşdırmağa” çalışdığını qeyd etmişdir<sup>63</sup>.

Ulu Öndərin ömrünün xronoloji ardıcılıqla əks olunduğu kitabda, müxtəlif illərdə onunla birgə çalışmış onlarla insanın obrazı yer almışdır: Sovet Azərbaycanının siyasi xadimləri, 1980-ci illər Moskva mühiti, 1990-ci illərdə doğma Naxçıvan və müstəqil Azərbaycan. Romanın son iki cildi milli tarixin ən mürəkkəb illəri olan müstəqillik dövrünə (üç kitab, altıncı cild iki kitabdan ibarətdir) həsr edilmişdir. Müəllif əsas məqsədinin “XX əsrin sonunda Heydər Əliyevin siyasi bioqrafiyasının yaradılması və insanı taleyinə güzgü tutulması” olduğunu qeyd etmişdir<sup>64</sup>.

<sup>61</sup> Савенко, И. Жанрово-стилевые особенности биографического романа – поиска: / автореферат диссертации на соискание кандидата филологических наук / – Тернополь, 2008. – с.13

<sup>62</sup> Axundova, E. Heydər Əliyev. Şəxsiyyət və zaman / E.Axundova. – Bakı: Ozan, – c. 2 – 2007. – s.3

<sup>63</sup> Axundova E. Heydər Əliyev. Şəxsiyyət və zaman. Qayıdış / E.Axundova. – Bakı: Ozan, – c.6 – 2013. – s.6

<sup>64</sup> Axundova E. Heydər Əliyev. Şəxsiyyət və zaman / E. Axundova. – Bakı: Ozan, –

Bütövlükdə roman Ümummilli Liderin həyat və fəaliyyəti ilə bağlı müstəqil məqalələr olacaq çox sayıda yarımbaşlıqlara bölünmüdüdür.

*“...tanınmış yazıçı-publisist filologiya üzrə fəlsəfə doktoru Elmira Axundovanın yeddi kitabdan ibarət olan altı cildlik “Heydər Əliyev. Şəxsiyyət və zaman” adlı çoxcildliyi görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin çətin, kəşməkəşli mübarizələrlə zəngin olan mənali həyatını, çoxcəhətli fəaliyyətini geniş planda zamanın və onun şəxsiyyətinin fonunda açılıb aydınlaşdırılmasına, sistemli və ardıcıl şəkildə, mümkün olduqca dərindən və əsaslı surətdə araşdırılıb ümumiləşdirilməsinə həsr olunmuş monumental əsərdir... Haqqında başqa ölkələrdə və xarici dillərdə də böyüklü-kiçikli çoxsaylı əsərlərin yazıldığını nəzərə alsaq, “Şəxsiyyət və zaman” əsərini Azərbaycan Heydər Əliyevşünaslığının beynəlxalq ələmə təqdim edə biləcəyi ən mükəmməl bioqrafik roman da adlandırmaq mümkündür. “Şəxsiyyət və zaman” – Heydər Əliyevin qüdrətli şəxsiyyətinin romani, bu görkəmli dövlət xadiminin epoxasının publisist fəlsəfəsidir. “Şəxsiyyət və zaman” Heydər Əliyev kimi qüdrətli İnsani şəxsiyyətin bütövlüyü və əzəmətinin, dövrünün tarixi məsuliyyətinin və mürəkkəbliklərinin fonunda təqdim edən mükəmməl sənədli-bədii” əsər olaraq qiymətləndirilmişdir<sup>6565</sup>.*

Azərbaycanın ictimai-siyasi, mədəni həyatı haqqında ensiklopedik bilgilərin yer aldığı roman-tədqiqat – sovet Azərbaycanı və müstəqil Azərbaycanın tarixi, ictimai-siyasi, sosial, iqtisadi, mədəni sferalarının, həmçinin Heydər Əliyev ırsının öyrənilməsi, Əliyevşünaslığın tədqiqi üçün universal mənbə olaraq qiymətlidir.

**“Bədii-sənədli nəsrdə psixologizm”** probleminə həsr olunmuş növbəti paraqrafda bədii-sənədli nəsrdə ənənəvi psixoloji təsvir vasitələrdən istifadənin çox zaman mümkün olmadığı qeyd olunmuşdur. Bədii ədəbiyyatda, əsasən, psixologizmin sintetik formaları təhtəlşüurun, “psixikanın “alt” qatlarının” tədqiqinə üstünlük verilirsə,<sup>66</sup> bədii-sənədli nəsrdə analitik təsvir yer alır.

---

c. 1 – 2007. – s.11

<sup>65</sup> Həbibbəyli İ. Yazıçı-publisist Elmira Axundova. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı: [2 cilddə]. İ.Həbibbəyli. – Bakı: Elm və təhsil, c.2, – 2016. – s.122

<sup>66</sup> Колобаева, Л. “Никакой психологии”, или фантастика психологии? (О перспективах психологизма в русской литературе нашего века) // Москва, Вопросы литературы, – 1999. № 2, – с.20

*“Roman müəllifi, əsasən, personajları hərəkətləri, düşüncələri, söhbətləri vasitəsilə canlandırır, özü isə bəzi hallarda hadisələrə müdaxilə edir. Lakin xarakterin, əhvalatın, əşyanın ümumiləşdirilmiş təsviri yalnız sintez yolu ilə deyil, izahlı şəkildə analitik formada ifadə oluna bilər. Bu ona görə mümkün olur ki, bədii kontekstdə analitik şəkildə bölünmiş elementlər asanlıqla yeni struktur birliyi şəklində birləşir”<sup>67</sup>. Bədii-sənədli əsərlərdə, müəllif “sadəcə hadisələri nəql edən təhkiyəçi və ya hekayəçi olmadığı üçün, onun səsi də eşidilməlidir. Dialoqlar, səhnələr, hadisələrin və hissələrin təsviri müəllif mühakimələrində ifadə olunmuş xarakterlərin konsepsiyasını təsdiqləməyə”<sup>68</sup> hesablanmışdır.*

Bioqrafik əsərlərdə üçüncü şəxsin başqa birinin hiss və düşüncələrini tam şəkildə duyması, daxili monoloq, yuxular vasitəsilə personajın daxili dünyasına baş vurması mümkünüszdür. Həmçinin avtobioqrafik əsərlərdə illər sonra həmin an yaşanan hissələri xatırlayaraq tam dəqiqliklə canlandırmaq mümkün deyil. Anı yaşanılan hissələr deyil, vəziyyətin doğurduğu duygu və həyəcan uzun zaman yaddaşda qala bilər.

Psixoloji təsvirdə birinci şəxs tərəfindən təhkiyə üçüncü şəxs tərəfindən aparılan təhkiyədən üstün hesab edilsə də, bioqrafik nəşr üçün sonuncu forma daha münasib hesab edilir. Bu zaman üçüncü şəxsin “qəhrəmanın özünün görə bilmədiyi və ya özünün etiraf etmək istəmədiyi hiss və düşüncələrin”<sup>69</sup> daha dolğun şərh edə biləcəyi ehtimal olunur. Üçüncü şəxs tərəfindən təhkiyədə “bir çox insanların psixoloji təsviri”nin<sup>70</sup> verilməsi də bu formanın üstünlüyü olaraq götürülür. Əsas personajla müasirlərinin taleyi arasında paralellər aparılması psixoloji təsvirin dolğunlaşmasına xidmət edir.

Nəzərdən keçirdiyimiz əsərlərdə obrazın təsvir vasitələri, müəllif mövqeyinin təzahür formaları elmi tədqiqat xüsusiyyəti daşıyır:

<sup>67</sup> Гинзбург, Л. О психологической прозе / Л. Гинзбург. – Ленинград: Художественная литература, – 1977. – с.66

<sup>68</sup> Савенко, И. Жанрово-стилевые особенности биографического романа – поиска: / автореферат докторской диссертации на соискание кандидата филологических наук / – Тернополь, 2008. – с.66

<sup>69</sup> Есин, А. Б. Психологизм русской классической литературы /А.Есин. – Москва: Просвещение, – 1988. – с.37

<sup>70</sup> Панова Н.Ю. Психологизм художественной литературы как отражение внутреннего мира человека (теоретический аспект) / – Київ: Актуальні проблеми слов'янської філології. Випуск XXIV. – Частина 2, – 2011. – с. 318

sitatların mənbəyi mətndə göstərilir, obraz analitik üsulla, müxtəlif faktların, sənədlərin, şahid müsahibələrinin qarşılaşdırılması, tədqiqi əsasında canlandırılır. Məsələn, Anarın “Kərəm kimi” romanında Nazim Hikmətin həyatının bir çox məqamları ilə bağlı müxtəlif məzmunlu, əks fikirlər qarşılaşdırılır. Şairin həyatı haqqında birmənalı hökm verməkdən uzaq olan müəllif, mübahisəli məqamları süni şəkildə, təxəyyül vasitəsi ilə tamamlamağa cəhd etməmiş, müzakirələr üçün açıq saxlamışdır. Ənvər Məmmədxanlıının həyatının ayrı-ayrı məqamlarının təsvir edildiyi, yaxınları haqqında ayrı-ayrı epizodların yer aldığı “Həyatım ağrıyır” povestində də, bəzi məqamlar sadəcə xatırlansa da, dəqiqləşdirilməmişdir. Obyektivliyi qorumağa çalışan müəllif, yalnız özünə məlum hadisələrdən, məqamlardan bəhs etmiş fərziyyələrdən çəkinmişdir (Məsələn, Ənvər Məmmədxanlığının Mehdi Hüseyn ilə münasibətləri sadəcə xatırlanır, aydınlaşdırılmışdır).

Bələliklə, E.Axundovanın, Anarın müstəqillik illərində qələmə aldığı bioqrafik bədii-sənədli əsərlərdə sovet liderləri, yazıçıları haqqında mövcud mifləri aradan qaldıraraq onların yeni, gerçək bioqrafiyalarını yaratmağa çalışdıqları, eyni zamanda sovet dövrünün sosial-psixoloji mənzərəsinin təhlilinə və müasir zaman müstəvindən qiymətləndirməyə çalışdıqları bəlli olur.

Fəslin son, “**Bioqrafik nəsrədə zaman konsepsiyası**” başlıqlı paraqrafında Azərbaycan xalqının müstəqillik savaşının, Qarabağ müharibəsinin ədəbiyyatda qəhrəman obrazının aktuallaşmasına səbəb olduğu qeyd olunur, Mustafa Çəmənlinin Milli qəhrəmanlarımızdan bəhs edən “Fred Asif”, “Mübariz” əsərlərin bu zəmində yazılmış bioqrafik əsərlər olaraq təhlil edilmişdir.

“Fred Asif” əsəri əsasən, qəhrəmanın döyüş yoldaşlarının xatirələri əsasında yazılmışdır. Azərbaycanın Milli Qəhrəmanı Asif Yusif oğlu Məhərrəmovun həyatından bəhs edən əsərdə qəhrəmanın həyatının əvvəlki mərhələlərini canlandıran müəllif onun şəxsiyyət olaraq səciyyəvi xüsusiyyətlərindən bəhs etmiş, boy-a-başa çatlığı mühiti canlandırmışdır.

Məlumdur ki, avtobioqrafik əsərlərdə müəllif-təhkiyəçi-qəhrəman bir-birinə yaxın insanlardır. Bioqrafik əsərlərdə isə müəllif və qəhrəman arasında simpatiya mütləq olsa da, onlar iki müxtəlif insanlardır. Bioqrafik əsərlərdə müəllif arxa planda yer alır, əsərin qəhrəmanının obrazı önə keçir. Lakin son illər qələmə alınan bədii-

sənədli əsərlərdə əsasən, yaxın keçmişimizdə baş verən hadisələr əks olunduğundan müəllif və qəhrəman obrazlarının yaxınlaşması baş verir. Özünün şahidi olduğu hadisələrdən bəhs edən müəllif, çox zaman təsvir olunan hadisələrə soyuqqanlı qala bilmir. Bioqrafik əsərdə əsasən, hadisələr baş qəhrəmanın ətrafında cərəyan edir, digər insanların, hadisələrin təsviri baş qəhrəmanla bağlı olub, onun xarakterinin açılmasına xidmət edir. “Fred Asif” romanında bəzi hissələrdə bioqrafik qəhrəman obrazının arxa planda qalması müşahidə olunur. Daha çox dövrün siyasi mənzərəsinin canlandırmağa çalışan yazıçı Asifin cəbhə yoldaşı mayor Sultan Əliyev ilə müsahibəsinin verildiyi hissələrdə, Asifin taleyindən uzaqlaşaraq Xocalı faciəsi zamanı xidmətdə olmuş, həmin qırğının şahidi olan zabitdən hadisə haqqında məlumat almaq məqsədi ilə onu ətraflı sorğu-sual tutur.

Avtobioqrafik əsərlərdə bəzən qəhrəmanın taleyində rol oynamayan məkanlar sadalanaraq yer alsa da (sadəcə hadisələrin baş vermə ardıcılığının qorunması üçün), bioqrafik əsərdə yer alan insanlar və məkanlar birbaşa qəhrəmanla bağlı olur. Bioqrafik romanın obrazlar sistemindən bəhs edən M.Baxtin yazır: “Baş verənlər qəhrəmanın özünü deyil, həyatını formalasdırır... burada təsvir olunan dünya qəhrəman üçün sadəcə fon deyil”<sup>71</sup>. Personaj sona qədər əvvəlcədən göstərilən xüsusiyyətlərin daşıyıcısı olaraq verilir “dəyişməz qalır”<sup>72</sup>. Qəhrəmanın uşaqlıq dövründən başlayaraq, ahil yaşlarına qədər təsvir edildiyi avtobioqrafik əsərlərdə özündən bəhs edən müəllif mənən yetkinləşməsini göstərə bilirsə, bioqrafik əsərlərdə yazıçı əsasən qəhrəmanın cəmiyyətə bələd olan xüsusiyyətini qabardır. Avtobioqrafik əsərlərə xas özünütəhlil obrazın mürəkkəbliyini tam şəkildə əhatə edir. Bioqrafik əsərdə obraza kənardan baxış yer alır, qəhrəmanın əsasən, cəmiyyətə bəlli olan xarakterik xüsusiyyətləri qabardılır.

Mustafa Çəmənli Azərbaycanın daha bir Milli qəhrəmanı, Mübariz İbrahimov haqqında əsər qələmə almışdır. Bu povestdə əvvəlki əsərdən fərqli olaraq hadisələr sona qədər müəllif tərəfindən nəql edilir, Mübarizin həyatı bədii şəkildə canlandırılır. Mübarizin

<sup>71</sup> Бахтин М. Эстетика словесного творчества / М.Бахтин. – Москва:Искусство, – 1986. – с.207-208

<sup>72</sup> Yenə orada, c.209

qətiyyətini, vətənə bağlılığını lirik, emosional çalarlarla canlandıran yazarı povestdə onun daxili çəkişmələrini, düşüncələrini də əks etdirmişdir.

Son olaraq, Mustafa Çəmənlinin Azərbaycanın Milli qəhrəmanlarına həsr etdiyi bioqrafik əsərlərin maraqlı örnəklər olduğu bildirilir.

IV fəsildə irəli sürülen əsas elmi müddəalar iddiaçının aşağıdakı məqalələrində əksini tapmışdır<sup>73</sup>.

Dissertasiyada əldə olunmuş qənaətlər **Nəticə** bölməsində əks olunmuşdur.

- Azərbaycan ədəbiyyatında bədii-sənədli nəsrin inkişafı mərhələli şəkildə araşdırılmışdır.
- Müasir ədəbiyyatşünaslıqda bədii-sənədli nəsr haqqında mövcud problemlərə aydınlıq gətirilmiş, bədii-sənədli nəsr nümunələrində sənədin yalnız estetik əhəmiyyət kəsb etmədiyi, mətnin bədii strukturunun bir hissəsi kimi təqdim olunduğu müəyyənləşdirilmiş, bədii-sənədli nəsr nümunələrinin xüsusiyyətləri, tarixi əsər və bioqrafik nəsr, avtobioqrafizm və avtobioqrafik əsərlər kimi anlayışların oxşar və fərqli xüsusiyyətlərindən bəhs olunmuşdur.
- Gündəliklərin müstəqil ədəbi janr olaraq öyrənilməsinin XX əsrin II yarısına təsadüf etdiyi, yazarı gündəliklərinin yalnız günbəgün qələmə alınmış informativ məzmunlu yazılarından ibarət olmadığı, burada mətnin strukturunun daha mürəkkəb olub şeirlər, hekayələr, məktublar, ədəbi tənqidi qeydlər, xatırələr və s. materialları əhatə etdiyi, memuar poetikasının yazarı gündəliklərinə təsiri qeyd olunmuş, janrin nəzəri problemləri ilə bağlı materialların təsnifatı aparılmışdır.
- Obraz və müəllif mövqeyi probleminin XX əsrin 60-cı illərindən başlayaraq bədii-sənədli nəsrlə bağlı təşkil edilən diskussiyalarda, yazılın monoqrafiyalarda əsas mövzu olduğu bildirilir. Rus

<sup>73</sup> Həsənova, L. Müasir nəsrə bioqrafik roman: janr axtarışları və üslub yenilikləri (Anar “Kərəm kimi”) // – Bakı: AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstитutu, Ədəbiyyat məcmuəsi (xüsusi buraxılış), – 2014, XXV cild, – s. 69-75; Həsənova, L. Bioqrafik nəsrə psixologizm // – Ankara: Atatürk Üniverisitesi Edebiyat Fakültəsi Dergisi, – 2021. № 67, – s.32-41

ədəbiyyatşunaslığında O.Kvitçenkonun təsnifatında müəllifin subyektiv münasibətinin minimum səviyyədə yer aldığı obyektiv-sənədli bədii nəşr və bu iki başlanğıcın eyni nisbətdə olduğu bədii-sənədli əsərlərin fərqləndirilməsi, fransız tədqiqatçısı J.Jennetin müəllif və təhkiyəçinin eyni olduğu, üst-üstə düşdürü əsərləri faktual, digər əsərləri isə bədii əsərlərə aid edilməsi kimi faktlar nəzəri müstəvidə təhlilini tapmışdır.

- Bədii-sənədli əsərlər multidisiplinar tədqiqatların obyekti olaraq qiymətləndirilmiş, xatırələrin, memuarların ictimai və humanitar sahədə aparılan tədqiqatlar üçün qiymətli mənbə olduğu, müəllifin fəaliyyət istiqaməti, ölkənin siyasi həyatında istirakı kimi faktorlarla əlaqəli olub zəngin materialı əhatə etməsi müəyyənləşdirilmişdir.
- Müasir bədii-sənədli nəşr nümunələrində intermediallıq, “ədəbiyyat və musiqi” bu tip əsərlərdə musiqinin digər obrazlarla birgə əsərin strukturunda əsas mövqedə çıxış etməsi, xatırələrdə insanın hiss və həyəcanlarının əsas ifadəcisinə çevrildiyini bildirilmiş, müəlliflərin dövrün ab-havasını, personajların əhval-ruhiyyəsini göstərmək, mürəkkəb psixoloji məqamları canlandırmaq məqsədi ilə musiqiyyə müraciət etdikləri müəyyənləşmiş, bu tezis Anarın “Sızsız” xatırə-romanına müraciət fonunda eks etdirilmişdir.
- Müasir nəsrədə fakt və təxəyyülün sintezinə nümunə olaraq, İlqar Fəhminin “Bakı tarixindən kollaj” roman-mozaikası fərqli üslub xüsusiyyətləri ilə seçilən, müəllifin modernist və postmodernist axtarışlarının sintezini ehtiva edən eksperimental əsər kimi dəyərləndirilib.
- Azərbaycan bədii-sənədli nəsrinin ilk inkişaf mərhələsinə aid olan memuarlarda hadisələrin daha çox avtobioqrafik material üzərində nəql edilməsi, insanın şəxsiyyət kimi formallaşmasının izlənməməsi, psixoloji özündərkin canlandırılmaması qeyd olunmuşdur.
- Sovet dövrü Azərbaycan ədəbiyatında, İkinci dünya müharibə-sindən sonrakı illərdə bədii-sənədli nəşrin yenidən aktuallaşması qeyd olunmuş, 1940-80-ci illərdə yaranan əsərlər konkret ədəbi materiallara istinad edilərək şərh olunmuşdur. Azərbaycan sovet ədəbiyyatında bədii-sənədli əsərlərin sayının çox olmadığı

vurğulanmış, həmin dövrə aid nümunələr olaraq İsmayıllı Şixlinin “Cəbhə yollarında” kitabından, Əli Vəliyevin romanlarında avtobioqrafizmdən, düşərgə ədəbiyyatına aid əsərlərdən, Xəlil Rza Ulutürkün gündəlikləri və s. nümunələrdən istifadə edilmişdir.

- Xəlil Rza Ulutürkün bədii yaradıcılığının bir hissəsi olan memuar yaradıcılığı milli memuaristika tariximizin maraqlı örnəkləri kimi dəyərləndirilmiş, ideya-məzmun xüsusiyyətləri mənbəyə əsasən təhlil olunub.
- Əziz Alpoudun “Həyatımın hekayətləri” əsərində dövrün siyasi ziddiyyətlərinin inikasının təsvir olunduğu vurğulanmış, kitab böyük ideya ətrafında mübarizəni əks etdirən qiymətli faktografik mənbə, bədii-sənədli əsər deyil, sənədli nümunə olaraq dəyərləndirilmiş, bu fikirlər konkret elmi faktlar əsasında təhlilə cəlb edilir.
- Anarın “Sızsız” əsərində ekzistensional motivlər müəyyənləşdirilmiş, yazıçının valideynləri haqqında yazdığı kitabda, müəllif-təhkiyəçi, ədəbiyyatşunas olaraq onların yaradıcılığını təhlil etməsi, Rəsul Rza obrazını əsasən antiteza – zahiri sərtlik və daxili həssaslıq, yumşaqlıq əsasında canlandırmaşı ilə yazıçının, obrazda kənar insanların görə bilmədiyi xüsusiyyətləri qabartmağa çalıştığı göstərilmişdir. Rəsul Rzanı müxtəlif rakurslardan – ictimai-siyasi xadim, şair, ata olaraq təqdim edən Anarın, onun ictimai xadim kimi mübarizliyini, şair kimi novatorluğunu, ata, ailə başçısı kimi qayğılaşlığını, doğmalarına hədsiz bağlılığını, səmimiliyini, bu səmimilikdən doğan köməksizliyi kimi xüsusiyyətlərin məcmusu vasitəsilə mürəkkəb bir obrazi canlandırmağa nail olduğu konkret nümunələrlə təhlil olunmuşdur.
- XX əsrin 80-ci illərindən başlayaraq Azərbaycan ədəbiyyatında bədii-sənədli nəşr nümunələrinin sayının artdığı, 1990-cı illərdə yazıçı gündəliklərinin çap olunması, mühacirət ədəbiyyatının tədqiqinin başlanması ilə bədii-sənədli nəşrə marağın gücləndiyi müəyyənləşdirilmiş, sosial mündəricə, yaradıcı insan və sistem qarşıdurması əks olunmasının köklü səbəbləri, avtobioqrafik əsərlərin özəllikləri Sabir Azərinin “Tələbə məhbusun etirafları” bioqrafik-sənədli romanı, Vidadi Babanlıının “Gizlinlər” gerçək-romanı, Balaş Azəroğlunun “Ömürdən ötən illər” avtobioqrafik

romanı, Anarın “Gecə düşüncələri” əsərləri əsasında təhlil edilmişdir.

- Memuar-avtobioqrafik əsərlərdə yaradıcı insan və sistem qarşıluması Sabir Əhmədli “Yazılmayan yazı” və Anatoli Ribakov “Xatırə-roman” əsərləri əsasında, müqayisəli şəkildə təhlilə cəlb olunmuş, hər iki əsərdə hadisələrin yaşananların birbaşa şahidi olmuş insanlar tərəfindən nəql edildiyi göstərilmiş, əsərlərin şəxsi təcrübəyə əsaslandığı, XXI əsrin ilk rübündə yaranan əsərlərdə bu mövzuların yeniləri ilə əvəzləndiyi bildirilmişdir.
- Memuar ədəbiyyatında uşaqlıq motivi sovet və postsoviet dövrü təcrübəsi prizmasından araşdırılmış, Əli Əmirlinin “Ağdamda nəyim qaldı?” və Natiq Rəsulzadənin “Qolfstrim” əsərləri bu xüsusda fərqli ifadə tərzi, orijinal üslubu özündə əks etdirən nümunələr olaraq dəyərləndirilmişlər.
- Avtobioqrafik nəsrədə ironiya Seyran Səxavətin “Qaçhaqaç” əsəri əsasında təhlil edilmişdir.
- Bədii-sənədli nəsrədə qanlı yanvar hadisələrinin inikası Fikrət Qocanın qanlı faciəyə həsr olunmuş “Qarlı, qanlı qərənfillər” gerçək-povesti, Xəlil Rza Ulutürkün “Lefortovo zindanında” kitabı kimi nümunələrə əsasən təhlil edilmiş, meydan hadisələrinin insan-cəmiyyət qarşıluması fonunda təsvir edilməsi qeyd olunmuşdur.
- XX əsrin sonu XXI əsrin əvvəlində bioqrafik nəsrin yeni modifikasiyası olaraq qiymətləndirilən bioqrafik roman-axtarışın (tədqiqat) xüsusiyətləri araşdırılmış, ideya-məzmun xüsusiyətləri təhlil edilmişdir. Sənədə istinadın yer alması, bioqrafik əsərlərdə obrazların didaktik təsvirdən mürəkkəb xarakterə doğru dəyişməsi, müasir dövrün təsvir olunduğu bioqrafik əsərlərdə müəllif-qəhrəman münasibətlərində baş verən yeniliklər, psixoloji təsvir vasitələri konkret təhlillər əsasında səciyyələndirilmişdir.
- Xalq yazıçı, publisist, ictimai xadim, millət vəkili Elmira Axundovanın 6 cildlik “Heydər Əliyev. Şəxsiyyət və zaman” kitabı Azərbaycanın ictimai-siyasi, mədəni həyatı haqqında ensiklopedik bilgilərin yer aldığı roman-tədqiqat kimi dəyərləndirilmiş, sovet Azərbaycanı və müstəqil Azərbaycanın tarixi,

ictimai-siyasi, sosial, iqtisadi, mədəni sferasının, həmçinin Heydər Əliyev irsinin öyrənilməsi, əliyevşünaslığın tədqiqi üçün universal mənbə olaraq qiymətləndirilmişdir.

- Bədii-sənədli nəsrənənəvi psixoloji təsvir vasitələrdən istifadənin çox zaman mümkün olmadığı, bədii-sənədli nəsrənə analistik təsvirin yer aldığı, psixoloji təsvirdə birinci şəxs tərəfindən təhkiyənin üçüncü şəxs tərəfindən aparılan təhkiyədən üstün hesab edilməsinə baxmayaraq, bioqrafik nəsr üçün sonuncu formanın daha münasib hesab edildiyi qənaətləri mətnə müraciətlə dəqiqləşdirilmişdir.
- Qarabağ müharibəsinin ədəbiyyatda qəhrəman obrazını aktuallaşdırması Mustafa Çəmənlinin Milli qəhrəmanlardan bəhs edən “Fred Asif”, “Mübariz” əsərləri üzərində təhlil edilmiş, müəllifin obrazın bitkin təsvirinə nail olduğu müəyyənləşdirilmişdir.

Tədqiqatın nəticələri əsasında Azərbaycan ədəbiyyatında XX əsrin əvvəllərindən başlayaraq formallaşan bədii-sənədli nəsrin mürəkkəb formalara doğru inkişaf etdiyi, müasir dövrdə yeni forma və məzmun xüsusiyyətləri ilə zənginləşməsi qənaəti təsdiqini tapmışdır.

### **Dissertasiyanın əsas məzmunu müəllifin aşağıda qeyd olunan elmi işlərində əksini tapmışdır:**

1. Əfəndiyeva, L.T. Azərbaycan memuar ədəbiyyatının inkişaf mərhələləri // III Uluslararası Türk dili ve Edebiyyatı kongresi, – İstanbul: – 20-22 Eylül, c.1, – 2012, – s.779-783
2. Həsənova, L.T. Yazıcı gündəliklərində sovet gerçəkliliklərinin əksi // – Bakı: Filologiya məsələləri, – 2012. №7, – s.320-326
3. Əfəndiyeva, L.T. Memuarlar bədii-sənədli nəsrin janr sistemində // – Bakı: Elmi araşdırmalar, – 2012. IX buraxılış, – s.281-285
4. Həsənova, L.T. Müasir bədii-sənədli nəsrənə 20 yanvar hadisələrinin bədii təcəssümü // Müqayisəli ədəbiyyat: ədəbiyyat və mədəniyyətlərdə istoqrafiya: mif, ədəbiyyat və tarix arasında, – Bakı: – 20-21 dekabr, – 2013, – s.69
5. Həsənova, L.T. Yirminci yüzyılın ikinci yarısına ait yazıcı günlüklerin tür özellikləri (Azərbaycan edebiyyatı örnekleri

- temelinde) // Современная тюркология: язык, литература, история и культура тюркских народов. Материалы VII Международной тюркологической конференции. – Елабуга: – 7 февраль, – 2014, – с.185-186
6. Həsənova, L.T. Xəlil Rza Ulutürkün memuar yaradıcılığı // – Bakı: AMEA Xəbərləri, Humanitar elmlər seriyası, – 2014. №1, – s.86-93
  7. Həsənova, L.T. Müasir romanların ideya məzmun paradiqması // – Bakı: Azərbaycan, – 2014. №6, – s.135-145
  8. Həsənova, L.T. Türk poeziyasının Azərbaycan sovet şairlərinin yaradıcılığına təsiri məsələləri (Xəlil Rza Ulutürkün memuarları əsasında) // Истоки и эволюция литературы и музыки тюркских народов. Материалы международной конференции, – Казань: – 23-24 сентября, – 2014, – с.107-110
  9. Həsənova, L.T. Müasir nəşrdə bioqrafik roman: janr axtarışları və üslub yenilikləri (Anar “Kərəm kimi”) // – Bakı: AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstитutu, Ədəbiyyat məcməsi (xüsusi buraxılış), – 2014. c.XXV, – s.69-75
  10. Həsənova, L.T. Xəlil Rza Ulutürkün yaradıcılığında türk xalqları ədəbiyyatının tədqiqi // Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri. Elmi konfrans, – Bakı: – 2015, – s.86-95
  11. Həsənova, L.T. Bədii-sənədli nəşr // Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı: [2 cilddə]. – Bakı: Elm və təhsil, – c.2 – 2016. – s.225-233
  12. Гасанова Л. Изображение конфликта между системой и творческим человеком в художественно-документальной прозе-эпоха Сталинизма (на основе творчества Анара) // Gənc Türkoloqların I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş “Müasir Türkoloji tədqiqatlar: problem və perspektivlər” mövzusunda Beynəlxalq Elmi Konfransının Materialları, – Bakı: – 21-22 noyabr, – 2016, – c.124-125
  13. Həsənova, L.T. Əziz Alpoudun “Həyatımın hekayətləri” əsərində dövrün ictimai-siyasi ziddiyyətlərinin inikası // “Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr”. Beynəlxalq elmi konfransın materialları. – Bakı: – 2016, – s.224-233

14. Гасанова Л.Т. Автобиографический роман в современной азербайджанской прозе. “Сокровенное” роман – быль Видади Бабанлы // – Алматы: Известия Национальной Академии Наук Республики Казахстана, серия общественных и гуманитарных наук, – 2017. №6 (316), – с.49-53
15. Həsənova, L.T. Gündəliklərin forma və məzmun xüsusiyyətləri // VIII Uluslararası Türk dili Kurultayı. Bildiri özetləri, – Ankara: – 22-26 mayı, – 2017, – s.130-131
16. Гасанова Л.Т. Жанрово-тематические особенности художественно-документальной прозы в современной азербайджанской прозе // IV Международные Фарабиевские чтения. Международная конференция студентов и молодых ученых “Фараби Əlemi”, – Алмааты: 10-13 апреля, – 2017, – с.315
17. Həsənova, L.T. Natiq Rəsulzadənin “Qolfstrim” romanının janr-üslub xüsusiyyətləri // Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Azərbaycanşunaslığın aktual problemləri. IX Beynəlxalq konfransın materialları, - Bakı: 3- 4 may, – 2018, – s.220-222
18. Həsənova, L.T. Bədii-sənədli nəşr: janr xüsusiyyətləri və tipologiyası // – Ankara: Türk Dünyası Dil və Ədəbiyyatı dərgisi, – 2018. 45, – s.93-104
19. Həsənova, L. T. Anarın bədii-sənədli nəşrinin janr-üslub xüsusiyyətləri // Xalq yazıçısı Anarın 80 illik yubileyinə həsr olunmuş “İnformasiya cəmiyyətində kitabxanaşunaslıq, bibliografiyaşunaslıq və kitabşunaslıq elminin aktual məsələləri” mövzusunda Respublika Elmi Konfransının materialları, – Bakı: – 2018, – s.111-113
20. Həsənova, L.T. XX əsrin I yarısı Azərbaycan ədəbiyatında memuar-avtobioqrafik nəşr nümunələri // – Bakı: AMEA-nın Xəbərləri, Humanitar elmlər seriyası. – 2018. №1, – s. 66-72
21. Гасанова Л. Иронический модус в современной азербайджанской мемуарно-автобиографической прозе // – Уфа: Академия наук Республики Башкортостан, Проблемы востоковедения, – 2018. №3 (81), – с.43-48
22. Гасанова, Л. Конфликт системы и творческой личности в азербайджанской художественно-документальной прозе -

- эпоха сталинизма // – Узбекистан: Искусство Слово, – 2019. №1, – с.59-63
23. Həsənova, L.T. İlqar Fəhminin “Bakı tarixindən kollaj” romanında fakt və təxəyyülün sintezi” // – Bakı: AMEA Filologiya və sənətşünaslıq, – 2019. №2, – s.92-102
24. Həsənova, L.T. Bədii-sənədli nəsrədə obraz və müəllif mövqeyi: faktdan bədii reallığa // – Bakı: AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstитutu, Azərbaycan ədəbiyyatşünaslığı, – 2019. №2, – s.179-184
25. Həsənova, L.T. Obrazlaşan talelər və ictimai-siyasi reallıqlar (müstəqillik dövrü Azərbaycan bədii-sənədli nəsri) // – Bakı: Azərbaycan, – 2019. №9, – s.185-197
26. Həsənova, L.T. Müasir bədii-sənədli nəsr nümunələrinde intermediallıq: “ədəbiyyat və musiqi” // – Bakı: Qərbi Kaspi Universiteti, Elmi Xəbərlər, Scientific Bulletin, – 2021. №2, – s.79-85
27. Həsənova, L.T. Kurgusal belgesel düzüyazida çağdaş sosyo-politik olayların tasviri (Azərbaycan edebiyatı örnekleri temelinde) // – İstanbul, AKRA Kültür Sanat ve Edebiyat Dergisi, – 2021. № 9 (23), – s.111-124.
28. Həsənova, L.T. Bioqrafik nəsrədə psixologizm // – Ankara: Atatürk Üniversitesi Edebiyat Fakultesi Dergisi, – 2021. № 67, – s.32-41
29. Həsənova, L.T. Bədii-sənədli əsərlər multidisiplinar tədqiqatların obyekti kimi // Актуальные проблемы тюркологии: Россия и тюрко-мусульманский мир: X Международная тюркологическая конференция. – Елабуга: – 25 декабря, – 2021, –s. 313-315
30. Гасanova Л.Т. О некоторых проблемах художественно-документальной литературы // Банзаровские чтения Материалы международной научной конференции, посвященной 200-летию со дня рождения Д. Банзарова и 90-летию БГПИ. в двух частях, – Улан-Удэ: – 30-31 марта, – 2022, Ч. 2, – с. 289-292
31. Həsənova, L.T. Sabir Əhmədlinin “Yazılmayan yazı” romanında müəllif mövqeyi və ədəbi mühitin təsviri // – Bakı: AMEA Filologiya və sənətşünaslıq jurnalı, – 2022. №2, – s.52-58

32. Hasanova, L.T. Azerbaycan Edebiyatı Örneğinde Anı Türünde Çocukluk Konusu: Sovyet ve Post Sovyet Dönemi Deneyimi // – Konya: Selçuk Üniversitesi Edebiyat Fakültesi Dergisi SEFAD, – 2023. №49, – s.51-64
33. Həsənova, L.T. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında roman-memuarlar: janr xüsusiyyətləri və tipologiyası // – Bakı: Poetika. izm, – 2023. №1, – s.70-77
34. Həsənova, L.T. Memuar-avtobioqrafik əsərlərdə yaradıcı insan və sistem qarşıdurması (Sabir Əhmədli “Yazılmayan yazı” və Anatoli Ribakov “Xatırə-roman”) // – Skopje: Turkish Studies – Language and Literature, – 2023. №18 (2), – s. 949-962
35. Həsənova, L.T. Azərbaycan ədəbiyyatında bədii-sənədli nəşr (1940-1980-ci illər) // – Bakı: Filologiya məsələləri, – 2023. № 9, – s.281-287





Dissertasiya işinin müdafiəsi "24" may 2024-cü il tarixində saat 12:30-da Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu nəzdində fəaliyyət göstərən ED – 1.05 Dissertasiya şurasının iclasında keçiriləcək.

Ünvan: AZ-1143, Bakı şəhəri, Hüseyn Cavid prospekti. 117, Akademiya şəhərciyi, Əsas bina, IV mərtəbə, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron akt zalı.

Dissertasiya ilə Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi kitabxanasında tanış olmaq mümkündür.

Dissertasiya və avtoreferatın elektron versiyaları AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun rəsmi internet saytında yerləşdirilmişdir.

Avtoreferat "23" aprel 2024-cü il tarixində zəruri ünvanlara göndərilmişdir.

Çapa imzalanıb: 16.04.2024  
Kağızın formati:A5  
Həcm: 83 021  
Tiraj:100